



Daha kimlər həbsdən azadlığa çıxıb - hüquq müdafiəçilərinin ilk "onluğ"u

yazısı səh.3-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 13 sentyabr 2017-ci il Çərşənbə № 188 (6802) Qiyməti 60 qəpik

Gündəm

Müdafiə nazirinin İsrail səfərindən mühüm gözləntilər



Bakı-Təl-Əviv arasında yeni hərbi sazişlər istisna deyil; Ermənistanı məyus edən prosesin növbəti mərhələsinə start verilib; səfirliyin açılması da gündəmə gələ bilər

yazısı səh.9-da

Dilqəm Əsgərovun oğlu ATƏT tribunasında dünyaya səsləndi

yazısı səh.9-da

Üç ölkə prezidentinin Tehran görüşü-gündəmdə nələr olacaq...

yazısı səh.4-də

"Maqnitski qanunu" - sənəd nəyi əhatə edir, kimlərə təhlükədir?

yazısı səh.6-da

Fuad Ələsgərov:

"Lapşin istədiyi zaman İsrailə gedə bilər"

yazısı səh.3-də

Həbs edilən casuslarla bağlı istintaq gedir

yazısı səh.6-da

Musavatla Milli Şura arasında mitinq "atışması"

yazısı səh.3-də

Saakaşvili Ukrayna prezidentliyi yolunda

yazısı səh.12-də

Azərbaycan iqtidarının, yoxsa müxalifətinin dostu Almaniyannın kansleri seçiləcək?

yazısı səh.12-də

Hövsanda tapılan kəsik başla bağlı sensasion ehtimallar

yazısı səh.10-da

Buddizmin "bin Ladeni" - Aşina Virathu kimdir?

yazısı səh.13-də

Bakı, Tiflis və Ankaradan ortaq demarş - İrəvan təlaşda

TÜRKİYƏ, AZƏRBAYCAN VƏ GÜRCÜSTAN ERMƏNİSTANA SÜRPRİZ HAZIRLAYIR

Gürcü XİN başçısının İrəvana səfərinin pərdəarxasındakı ilginclik məqamı; Sərkisyan üçlü anlaşmanı pozmaq üçün diplomat qalmaqalılı ilə bağlı Tiflisə güzəştə gedə bilər; **rusiyalı politoloq**: "Bu, Ermənistan üçün pis variant olacaq..."



musavat.com
Toğrul İsmayil

yazısı səh.8-də

Yeni ombudsman kim olacaq?

Milli Məclis Elmira Süleymanovanın yerinə üç namizəddən birini seçməlidir

yazısı səh.7-də



Mehman Əliyev ev dustağı deyil

yazısı səh.4-də



Qüdrət Həsənzadə: "İlham Əliyevdən başqa ölkəni qan-qadasız yeni mərhələyə keçirməyə qadir biri yoxdur"

yazısı səh.5-də



Yazıçılar Birliyi Hacıbala Abutalıbova "reyder" dedi - mərə şok ittihamlar

yazısı səh.7-də



Avropa İttifaqı ilə yeni müqavilə yaxın zamanlarda imzalanacaq

Prezident İlham Əliyev sentyabrın 12-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasın etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, səfir bildirib ki, qarşılıqlı faydaya, ümumi dəyərlərə və bütün sahələrdə qarşılıqlı maraqlara əsaslanan Avropa-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində söyləmələri əsərgəməyəcək.

Brüsselə son səfərini uğurlu səfər kimi dəyərləndirən dövlət başçısı qeyd edib ki, səfərdən dərhal sonra Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sənədin üzərində fəal danışıqlar prosesi başlanılıb və bu danışıqlar hazırda uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında yeni müqavilənin yaxın zamanlarda imzalanacağına əminliyini bildirib.

Rusiyada dövlət idarələrinə xarici mebel almaq qadağan edildi



Rusiyanın baş naziri Dmitri Medvedev imzaladığı sərəncamla iki il müddətinə dövlət sifarişləri ilə xarici mebellərin və taxtadan hazırlanmış əşyaların alışı qadağan edib.

Virtualaz.org

"Rossiyskaya qazeta"ya istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, sərəncamın məqsədi xarici mebel alışının yerli məhsulların alışını əvəzlənməsi və yerli istehsalçıların stimullaşdırılmasıdır.

Mənbə qeyd edir ki, yeganə istisna Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrə ediləcək.

ABŞ-ın dövlət borcu 20 trilyon dolları keçdi

ABŞ-ın dövlət borcu bu ölkənin tarixində ilk dəfə olaraq 20 trilyon dolları ötdü. Virtualaz.org bildirir ki, bu barədə «Business Insider» nəşri məlumat yayıb. Məlumatda deyilir ki, martın ortalarında dövlət borcunun son həddi 19,84 trilyon dollarda dondurulmuşdu. Ötən həftə prezident Donald Tramp onun müvəqqəti yüksəldilməsi haqqında qanun imzalayıb.

Hazırda bu göstərici 20,164 trilyon dollara çataraq ümumi daxili məhsulun həcmi 5-6 faiz üstələyib və artmaqda davam edir.

ATƏT qoşunların təmas xəttində daha bir monitoring keçirdi

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 12-də Füzuli rayonu Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitoring keçirilib.

Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, monitoring insidentsiz başa çatıb.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik etdi

Sentyabrın 12-də Şamaxının millət vəkili Elxan Süleymanov rayon mərkəzdəki qərargahında yüksək balla ali məktəbə daxil olmuş Şamaxı məktəblərinin məzunları ilə görüş keçirib. Görüşdə həmçinin 2014-cü ildən bəri ən yüksək balla ali məktəblərə qəbul olunmuş tələbələr, eləcə də millət vəkili-nin təşəbbüsü və dəstəyi ilə keçirilən yeddinci Sabir Bədi Qıraət Müsabiqəsinin qalibləri iştirak edib.

Görüşü giriş sözü ilə açan millət vəkili-nin rayondakı səlahiyyətli nümayəndəsi, pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayev iştirakçıları salamlayıb. Görüşdə çıxış edən millət vəkili Elxan Süleymanov bu görüşlərin artıq ənənəyə çevrildiyini vurğulayaraq, məzunları tələbə adı almaları münasibətilə təbrik edib, onlara öz tövsiyələrini çatdırıb və yeni dərslərində uğurlar arzulayıb. Görüş iştirakçılarına Şamaxının millət vəkili Elxan Süleymanovun təsis etdiyi təqaüdlər təqdim olunub.


Qeyd edək ki, bu il Şamaxı



məktəblərinin 6 məzunu tələbə adını qazanıb. Şamaxı şəhər 10 sayılı orta məktəbin məzunu Şəhla Musayeva və Şamaxı Avropa liseyinin məzunu Lamiyə Mahmudova Azərbaycan Dövlət Tibb Universitetinə, Şamaxı Avropa liseyinin məzunu Elgün Bəhrəmli Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti Akademiyasına, Ovçulu kənd tam orta

məktəbin məzunu Adəm Heydərov və Adnalı kənd tam orta məktəbin məzunu Seyidrəsul Heydərov Azərbaycan Dövlət İqtisad Universitetinə, Qurdtepe kənd tam orta məktəbinin məzunu Şuşəxanım Şahməmmədova Bakı Dövlət Universitetinə qəbul olunub.

Tədbirin sonunda millət vəkili Elxan Süleymanov görüş iştirakçıları ilə xatirə şəkli çəkdi.



Moskvadakı səfirlik Polad Bülbüloğluna qarşı ittihamlara cavab verdi

Azərbaycanın Rusiyadakı səfirliyi səfir Polad Bülbüloğlunun Müslüm Maqomayevlə bağlı tədbirlərdə səfirlik əməkdaşlarının iştirakına qadağa qoyması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Virtualaz.org-un səfirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, bu xəbərlər yalan və böhtandır.

"Son dərəcə təəccüblüdür ki, bu kimi əsassız xəbərlər Azərbaycan Respublikasının YUNESKO-nun baş direktoru vəzifəsinə irəli sürdüyü namizədinə qarşı Qərb mediasında ölkəmizə qarşı edilən hücumlarla eyni zamanda yayılır. Bu, onu deməyə əsas verir ki, ölkəmizə qarşı xarici qüvvələrə yanaşı, bəzi daxili qüvvələr də hücum etməkdədir.

Bundan əlavə, vurğulayırıq ki, bir aydan artıqdır Moskvada olmayan Polad Bülbüloğlu namizədliyi ilə əlaqədar mütəmadi olaraq xarici ölkələrə səfər edir, müvafiq görüşlər keçirir.

Polad Bülbüloğlunun Müslüm Maqomayevlə olan münasibətləri isə şəxsi xarakter daşıdığından bu məsələnin KİV-də işıqlandırılması ən azından qeyri-etikdir", - deyərək mətbuat xidmətinin məlumatında qeyd olunub.



General Novruzəli Orucovun oğlunun məhkəməsi başlayıb

Bakıda xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. R.Orucov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW" markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobilə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxsə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədir hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Orucov Novruzəli Orucovun oğludur. General-mayor Novruzəli Orucov prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

Cərimələri ödəməyən sürücüləri operativ qərargah aşkar edəcək

Yasamal rayon DYPŞ-də vaxtı keçmiş cərimələri ödəməyən sürücülərin aşkar edilməsi məqsədilə operativ qərargah yaradılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, həmçinin qəzaların qarşısının alınması, bəzələrdə tərtib olunmuş inzibati protokollar üzrə təyin edilən vaxtı keçmiş cərimələrin sürücülər tərəfindən ödənilməsinə təmin etmək məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, eləcə də şəhər, rayon yol polisi şöbə və bölmələri tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Bu istiqamətdə Yasamal Rayon Polis İdarəsi (RPI) Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən (DYPŞ) inzibati protokollar üzrə təyin edilən vaxtı keçmiş cərimələri ödəməyən sürücülərin aşkar edilməsi məqsədilə operativ qərargah yaradılıb, belə hərəkət iştirakçılarına qarşı mütəmadi olaraq reydlər təşkil edilir.

Bu ilin 8 ayı ərzində Yasamal rayon DYPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 18 min 791 ədəd inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin köməklili ilə qaydaları pozan 127 min 573 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib.

Bu dövrdə Yasamal rayon DYPŞ-nin əməkdaşları tərəfindən qeyd edilən sayda inzibati protokolların 95 faizi barəsində qanuna müvafiq qərar qəbul edilərək icrası təmin edilib. Yasamal rayon DYPŞ əməkdaşları tərəfindən yanvar-avqust ayı ərzində 2334 sürücü cərimələri vaxtında ödəmədiyi üçün avtomobilləri mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Həmçinin Yasamal rayon DYPŞ-nin əməkdaşları tərəfindən kobud qayda pozuntularına yol verən, avtomobili sərxoş vəziyyətdə idarə edən, sürücülük vəsiqəsində nəzərdə tutulan cərimə balı həddini keçən 812 sürücü barəsində tərtib edilən protokollar müvafiq qərar qəbul edilməsi üçün məhkəmələrə göndərilib və bu sürücülərdən 237-nin sürücülük hüququ məhdudlaşdırılıb.

Sürücülər arasında aparılan profilaktik tədbirlər nəticəsində bu ilin 8 ayı ərzində Yasamal rayonu ərazisində ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 yol nəqliyyat hadisəsi az, yəni 22 qəza qeydə alınıb.

Qeyd edək ki, Yasamal rayonu ərazisində kobud qayda pozuntularına yol verən, cərimələri vaxtında ödəməyən sürücülərə qarşı reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Daha kimlər azadlığa çıxıb bilər- hüquq müdafiəçilərinin ilk "onluğ"u



Mirvari Qəhrəmanlı: "Adlar çəkiləndə..."
Əliməmməd Nuriyev: "Məsələyə ayrı-seçkilik olmadan ümumi yanaşma var"

Sentyabrın 11-də Azərbaycan cəmiyyətinin diqqətində olan həbsdəki şəxslərdən bir gündə 16 nəfər azadlığa çıxdı. "Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyev, üç ölkənin vətəndaşı Aleksandr Lapşin və Nardaran məhbuslarından 14 nəfər azadlığa buraxılması ictimaiyyət arasında ciddi müzakirə mövzusunda çəkilib.

Qarşıdakı aylarda da bu prosesin davamlı olacağı, ilin sonuna qədər siyasi məhbuslardan əksəriyyətinin azad ediləcəyi barədə fikirlər çoxluq təşkil edir. Hər kəsin marağında olan məsələlərdən biri də siyasilərdən hansıların daha tez azadlığa çıxma şansları barədədir.

Maraqlıdır, məhbus siyahıları hazırlayan qurumların, hüquq müdafiəçilərinin siyahılarında, düşüncələrində ilk onluqda hansı məhbuslar var?

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu siyahılardakı şəxsləri bu cür sadaladı: "İlqar Məmmədov, Əli İnsanov, Fuad Qəhrəmanlı, Faiq Əmirli, bütün jurnalistlər, İlkin Rüstəmzadə, Seymur Həzi və s. Siyahımızdakı 30

nəfərin hamısının ilk onluqda olmasını istədik. Bu gün onların azad olunması çox vacibdir. Mehman Əliyevin azad olunması çox gözəl addım idi. Siyasilərdən əlavə, ilahiyatçıları, Nardaran məhbuslarını da azad etmək lazımdır. 14 nəfər Nardaran məhbusu cəzalarının çox hissəsini çəkdiyi üçün azad olundular. Cəzalarının çox hissəsini çəkənlər bir-bir azad olunacaqlar".

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı konkret şəxslərin adları çəkilən zaman böyük problemlərin yaranacağını qeyd etdi: "Bu, məhbus ailələrinə çox ciddi təsir edir. Ötən həftə Mehman Əliyevlə bağlı Fransa səfirliyində xanımla görüşdük. Orada siyasi məhbuslar məsələsini də müzakirə etdik. 30-dan çox siyasi məhbus adı çəkildi. Adlar çəkiləndə bu həmin siyasi məhbusların azad olunmalarına mənfi təsir edir, həbsxanada

onlara təzyiqlər olur".

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev azadlığa çıxan 16 nəfərin fərqli əsaslarla azad olunduqlarını qeyd etdi: "Fərqli qurumlar onların azadlığı üçün qərarlar veriblər. Mehman bəy barəsindəki həbs-qətimkan qərarı dəyişdirilib. Bu müstəntiqin təqdimatı ilə məhkəmə tərəfindən həyata keçirilib. Bunlar təbii ki, cənab prezidentin məsələnin araşdırılması barəsində verdiyi tapşırıqlar əsasında həyata keçirildi. Mehman bəyin özünün də müraciəti olmuşdu. Nardaran məhbusları da vaxtından əvvəl şərti olaraq azad olunublar. Penitensiar Xidmətin komissiyasının təqdimatı ilə məsələyə baxılıb, qərar verilib. Lapşin isə tamam fərqli əsaslarla azad olunub. O, ölkə başçısı tərəfindən əfv olunub. Onunla bağlı İsrail hökuməti Azərbaycana müraciət etmişdi. Onunla bağlı ikinci addım da ekstradisiyası ilə bağlıdır. Yaxın günlərdə o, ekstradisiya

olunacaq, hələ bəlkə də olunub da. Yeni üç fərqli əsasla 16 nəfər azadlığa çıxıb. Mütəmadi olaraq əfv sərəncamları imzalanır. Kimliyindən asılı olmayaraq, hər kəs o sərəncamlarda adını görə bilər. Təsədüfi deyil ki, sonuncu və ondan əvvəlki əfvlərdə adları cəmiyyət arasında tez-tez müzakirə edilən şəxslər də var idi. Düşünürəm ki, qarşıdakı zamanlarda da alternativ yollarla azadlığa çıxacaq insanlar ola bilər. Burada İlqar Məmmədov və digər şəxslər də ola bilər. Hər kəsin qarşısında bərabərliyi təmin olunmalıdır. Bildiyiniz kimi, vaxtilə bank sektorunda da həbslər olmuşdu. Həmin şəxslərin də azad olunma imkanları var. Məsələyə ayrı-seçkilik olmadan ümumi yanaşma var. Hər kəsin azadlığa buraxılması üçün təkliflərimizi veririk, aidiyyəti qurumlara müraciətlərimizi edirik. Fəaliyyətimiz bu şəkildə də davam edəcək".



"Lapşinin hansısa dövlətə verilməsi artıq gündəmdən düşüb"

Fuad Ələsgərov: "Lapşin istədiyi zaman İsrailə gedə bilər"

"Azərbaycan prezidenti İlham Əliyev öz fəaliyyətində humanizm ideya və prinsiplərinə sadiqliyini daim təsdiq edir. Aleksandr Lapşinin əfvinə də humanist məqsədlə atılmış növbəti addım kimi baxılmalıdır. Ümumiyyətlə, A. Lapşinlə bağlı iki hüquqi prosedur paralel olaraq nəzərdən keçirilirdi - cəzasının çəkilməsi üçün onun vətəndaşı olduğu İsrailə verilməsi və ya əfv edilməsi. Lapşinin həm məhkəmə prosesi zamanı, həm də Azərbaycan prezidentinə ünvanladığı müraciətlərdə törətdiyi cinayətdən səmimi peşmançılıq keçirdiyini etiraf etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bildirməsi, ailə vəziyyəti, xüsusilə azyaşlı övladının olması nəzərə alınaraq, cənab prezident onun əfv olunmasını mümkün hesab edib və bu barədə müvafiq sərəncam imzalayıb".

Musavat.com-un məlumatına görə, bunu "AZƏRTAC" a müsahibəsində Azərbaycan prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov deyib.

"İmzalanmış sərəncamdan sonra Lapşinin İsrailə verilməsi məsələsi hələ də gündəmdədir" sualına cavabında F. Ələsgərov bildirib ki, əfv sərəncamından sonra bir sıra KİV-də Aleksandr Lapşinin başqa bir dövlətə ekstradisiya olunacağı və ya təhvil veriləcəyi barədə məlumatlar yayılıb: "Lakin burada müəyyən hüquqi anlayışlar qarşıdır. Belə ki, Aleksandr Lapşin əfv edildiyi üçün onun hansısa dövlətə verilməsi məsələsi artıq gündəmdən düşüb. Beynəlxalq konvensiyalara görə, məhkum edilmiş şəxs başqa dövlətə verilməsinin məqsədi onun cəzasını vətəndaşı olduğu ölkədə çəkməsidir. Cənab prezidentin əfv sərəncamından sonra Aleksandr Lapşin cəzasının qalan hissəsini çəkməkdən azad edilib və o, gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir. Bizdə olan məlumata görə, A. Lapşin vətəndaşı olduğu İsrailə getmək arzusundadır. O, sağlamdır, səhhətində heç bir problem yoxdur və istədiyi zaman İsrailə gedə bilər".

"Turan" informasiya agentliyinin baş direktoru Mehman Əliyevin həbsdən azad edilməsinə də münasibət bildiren F. Ələsgərov deyib ki, Mehman Əliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı dövlət başçısına şəxsən müraciət edib:

"Cənab prezident yəni də humanizm prinsiplərini əsas tutaraq həmin müraciətə dərhal münasibət bildirib və Mehman Əliyev barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi imkanına baxılmasını tövsiyə edib. Burada xüsusilə vurğulamaq istədim ki, məsələ ilə bağlı dövlət başçısının prokurorluq və məhkəmə orqanlarına müraciəti tapşırıq deyil, məhz tövsiyə formasında olub. Əslində Mehman Əliyevin həbsdən azad edilməsi, habelə Nardaran hadisələrinə görə məhkum olunmuş bir sıra şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə bu yaxınlarda qəbul edilmiş qərarlar cənab prezidentin 2017-ci il 10 fevral tarixli, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə bağlı olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncamından əks olunmuş ideya və prinsiplərin reallaşdırılmasının təzahürüdür. Yeri gəlmişkən, bu sərəncamın imzalanmasından sonrakı müddət ərzində aparılmış statistik hesablamalar göstərir ki, istintaq zamanı həbs edilmiş şəxslərin sayı 30 faiz azalıb".

tün qüvvələrin birliyi ilə olmalıdır.

Müsavətlərdən birinin isə "Elə deyirlər ki Milli Şura... Milli Şura AXCP-dən ibarətdir ancaq" deyərək söz atması cəbhəçi Ramid Nağıyevin "Get, işinlə məşğul ol" cavabı ilə qarşılanıb. Başqa bir Müsavat üzvü isə ona

"İşi olmayan sənəni!" deyərək qəzəbli cavab verib.

Beləliklə, birgə mitinq keçirmək təklifi iki düşərgə arasında bir müddətədir müşahidə təxəssüsünə pozulmasına gətirib çıxarıb. Günahkar isə təbii ki, təklif müəllifi deyil.

□ Etibar SEYİDAĞA

Müsavətlə Milli Şura arasında mitinq "atışması"

Birgə mitinq keçirmək təklifi anında "vuruldu"

Müsavət Partiyası ilə Milli Şura arasında mitinq keçirmək məsələsi ilə bağlı yeni gərginlik yaranıb. Belə ki, Müsavatın mitinq keçirmək məsələsini müzakirə etdiyi barədə xəbərlər yayılıb. Sonra isə Müsavat Məclisinin üzvü Valeh Hümətəoğlu facebook səhifəsində ümumxalq mitinqinin vacibliyini yazıb və Müsavatla AXCP-nin bu mitinqdə birgə iştirakı üçün təklif irəli sürüb:

"Etiraz aksiyası çağırmaq üçün kifayət qədər əsas var. Həmişə olub. İndi daha çoxdur. Hansısa təşkilatın mitinqini yox, ümumrespublika mitinqini çağırmaq üçün müraciət etmək lazımdır. Aydın məsələdir ki, Müsavatın çağırdığı mitinq AXCP rəhbərliyi qoşulmur. AXCP isə çağırdığı mitinqdə başqa müxalifət təşkilatlarına, xüsusən Müsavata çıxışa yer vermir ki, bu Milli Şuranın mitinqidir. Belə bir vəziyyət isə cəmiyyətdə "müxalifət birləşmir" assosiasiyası yaradır. Mən təklif edirəm ki, üçüncü bir təşkilat, tutaq ki, NİDA vətəndaş hərəkatı ümumrespublika mitinqi çağırınsın, bütün müxalif təşkilatlar, cəmiyyətlər, şəxslər iştirakla əlaqədar öhdəlik götürüb NİDA-ya müraciətlər etsinlər. Təşkilatı məsələlərdən tutmuş mitinqin aparılmasına qədər bütün məsələlər NİDA-ya tapşırılsın. Qalan bütün müxalifət təşkilatları isə rəhbərliyi və sərəvi üzvləri ilə birgə meydanda olsunlar. Hansı təşkilat iştirakdan imtina etsə, müxalifətin birliyinə zərbə vuran onlar olacaq".

Müsavətlə mitinq mövzusunun müzakirəyə çıxarması və Məclis üzvünün müraciətdən dərhal sonra sosial şəbəkədə Milli Şuranın rəhbərliyinin "Dostlar, Milli Şura ümumxalq mitinqini ayın neçəsinə təyin etsin?" deyərək çağırış yayılıb.



Valeh Hümətəoğlu isə buna cavab olaraq "Buyurun, dostlar, biz müsavətlər müxalifətin birgə mitinqlərinin yolunu axtarıq, birgə mitinq təklifi veririk. Bu da münasibət. İndi kimdir birliyin tərəfdarı? Pozacaqlar" yazıb.

Bundan sonra tərəflər arasında söz atışması başlayıb. Müsavat üzvlərindən Şöhrət Qulu Milli Şuranın bütün nara-

zı təbəqəni əhatə etmədiyini, birliyə mane olduğunu yazıb. Müsavat Məclisinin üzvlərindən bəziləri isə yazıblar ki, bütün bunlar qəsdən edilir. Parçalamaq məqsədilə hakimiyyətin oyunudur. Keçən ilin sentyabrında da yenə Milli Şura ilə AXCP bu oyuna belə başlayıb inamı, ümidi söndürüblər. Bu il də belə edirlər. Ümumrespublika mitinqi bün-

Xəbər verdiyimiz kimi, ötən həftə Astanada İslam Əməkdaşlıq Təşkilatının növbəti toplantısı çərçivəsində Azərbaycan və İran prezidentləri arasında görüş olub. Görüş zamanı İran prezidenti Həsən Ruhani prezident İlham Əliyevi Tehranda keçiriləcək Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti üçtərəfli zirvə görüşünə dəvət edib. Azərbaycan prezidentinin bu dəvəti qəbul ediyi bildirilir.



hüm töhfə verəcəyi ifadə edilib.

Qeyd olunub ki, Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib. Rusiya ilə mövcud olan sazişə əsasən Azərbaycanın enerji sistemi Rusiyanın Vahid Enerji Sistemi ilə paralel iş rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sistemlərini "Xaçmaz-Dərbənd" və "Yalama" elektrik veriliş xətləri birləşdirir. İran ilə də hazırda "Parsabad", "Astara-Astara", "Araz" və

silahların, narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizə ilə bağlı mövqə yer alıb.

3 ölkənin sammitinin ikinci əsas mövzusu məhz təhlükəsizlik, terrora qarşı birgə mübarizədə və informasiya mübadiləsi kimi mühüm məsələlər yer alıb. Rusiya prezidenti çıxışında açıq şəkildə regionda baş verən terror müharibə-

sabitliyi təhdid edən faktorlara həssas yanaşır. Ötən bir ildə həm Rusiyada (Sankt Peterburqda), həm də İranda (Tehranda) baş verən terror aktları göstərdi ki, hər iki dövlət terroru riskindən sigortalanmayıb. Üstəlik, indi İraqda və Suriyada məğlub olan İŞİD-in "şərqə doğru gəlməsi" daha real görünür.

Bu baxımdan, qarşıdakı aylarda keçiriləcək üçlü toplantının əsas gündəminin təhlükəsizlik mövzusu olacağı aydındır. Hazırda İran və Rusiya tarixdə olmamış bir yaxın mütəfiqlik münasibətlərinə malikdir. Azərbaycan isə regionun bu iki mühüm ölkəsinin ortasında yerləşir və strateji olaraq mühüm nöqtədədir. Bu baxımdan, Azərbaycanın heç şübhəsiz ki, Tehran sammitində Qarabağ münasibətini gündəmə gətirəcəyi və hər iki dövlətin rəhbərindən qəti addımlar atmağı tələb etməsi mümkündür.

Əldə etdiyimiz məlumatlara görə, Tehran sammitində Rusiya, İran və Azərbaycan ərazilərində bir sıra birgə əməliyyatların qurulması ilə bağlı anlaşmalar imzalanacaq. Bura xüsusilə İranın Azərbaycan əyalətlərində qurulacaq Azərbaycan şirkətləri daxildir. Maraqlıdır ki, bu layihələrin bir çoxu hələlik gizli saxlanılır. Ümumilikdə götürüldükdə Tehran sammiti Azərbaycanın yeni iqtisadi layihələri, həmçinin iki qonşu ölkə ilə münasibətləri tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək.

□ **Kənan RÖVŞƏNOĞLU**

H.Ruhani Azərbaycan və İran arasında uğurlu layihələrin həyata keçirildiyini qeyd edib. Bu sırada dəmir yolu layihəsini xüsusi vurğulayıb. Bildirib ki, bu dəmir yolu layihəsi beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Şimal-Cənub nəqliyyat dəhlizinin önəminə toxunan prezident Həsən Ruhani Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığının regional və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.

İran Xarici İşlər Nazirliyinin sözcüsü Bəhram Qasimi deyib ki, sammitdə İranla Azərbaycan, İranla Rusiya və Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafına diqqət artırılacaq: **"Görüşdə ölkələrin bir-birinə daha yaxın olan sahələrdə əməkdaşlıq perspektivi müzakirə olunaçaq. Toplantıda üç ölkə prezidentinin regional və beynəlxalq məsələləri də müzakirə edəcəyi gözlənilir"**.

Qeyd edək ki, açıqlamada Tehran sammitinin dəqiq vax-

Üç ölkə prezidentinin Tehran görüşü-gündəmdə nələr olacaq...

Ötən il Bakıda bir araya gələn üç dövlət başçısının Tehran görüşündə bir sıra mühüm layihələrin təsdiqlənməsi gözlənilir

tı müəyyən olunmayıb. Rəsmi sənədlərdə və görüşlərdə də tədbirin keçiriləcəyi tarix müəyyən olunmayıb. Ancaq ötən il Azərbaycanla səfər edən iranlı dövlət rəsmiləri Tehranda keçiriləcək sammitdə qoyulacaq mövzulara müzakirə ediblər. Xatırladaq ki, 2016-cı il avqustun 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan prezidenti İlham Əliyevin, İran prezidenti Həsən

Ruhaninin və Rusiya prezidenti Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilib. Bu sammitdə dövlət başçıları iki əsas istiqamətdə müzakirələr aparıblar. Birinci istiqamət enerji, nəqliyyat və iqtisadi layihələr olub. Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi istiqamətində hazırda görülən işlər, layihənin əhəmiyyəti, eləcə də onun regionlararası əməkdaşlığın inkişafına mü-

"Culfa" elektrik veriliş xətləri ilə enerji mübadiləsi həyata keçirilir.

Bundan başqa, "Şimal-Cənub" nəqliyyat dəhlizi, eləcə də dəmir yol xətlərinin birləşdirilməsi layihəsi müzakirə olunub. Bakı toplantısında "Azərbaycan, İran və Rusiya prezidentlərinin Beyannaməsi" qəbul olunub. Beyannamədə terrorçuluq, ekstremizm, transmilli mütəşəkkil cinayət-

ləri və radikal ekstremizm təhlükəsinin bölgəni təhdid etməsinə toxunub. Çünki hazırda hər üç ölkə üçün əsas mövzular sırasında məhz təhlükəsizlik və terrora qarşı mübarizə dayanır.

Məsələ ondadır ki, Yaxın Şərqdə İŞİD-ə qarşı müharibə sona yaxınlaşdıqca terrorun yeni bölgələrə yayılması təhlükəsi artır. Həm Rusiya, həm də İran hazırda regionda

Mehman Əliyev ev dustağı deyil

"Turan" agentliyinin rəhbərinin həbsdən azad edilməsinə reaksiyalar...

Sentyabrın 11-də azadlığa buraxılmış "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyevin ev dustağı olması ilə bağlı xəbərlər yayılıb. Buna aydınlıq gətirən vəkili Fuad Ağayev bildirib ki, bu, yanlış məlumatdır. Belə ki, M.Əliyevdən başqa yerə getməmək haqqında iltizam alınmış.

Azadlıqda olan baş redaktor isə hələ rəhbəri olduğu agentliyin taleyi ilə bağlı qərar verməyib. Hesabları bağlı olan və ofisdən çıxan agentlik üçün yeni fəaliyyət planı müəyyənləşməyib.

Amerikalı senator Riçard Durbin Mehman Əliyevin həbsdən azad edilməsini alqışlayıb.

"Müstəqil xəbərlər agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsini alqışlayıram", - R.Durbin twitter sosial şəbəkəsində yazıb.

Sonra o, əlavə edib: "Ümid edirəm ki, bu addım onun üzərindən bütün ittihamların götü-

rülməsi və həbs-qətimkan tədbirinin dayandırılması ilə müsbət olunacaq".

Yada salmaq ki, sentyabrın 7-də R.Durbin M.Əliyevin həbsdə əli olanlara qarşı sanksiyaların tətbiqi ilə bağlı qanunverici təşəbbüslə çıxış edib.

Onun təşəbbüsü ABŞ-in 2018-ci il üçün xarici ayırmalar proqramı üzrə qanun layihəsinə düzəliş kimi ABŞ Senatının Təsisatlar Komitəsində qeydə alınıb.

ABŞ, İsveç, ATƏT yenidən Azərbaycan hakimiyyətini Mehman Əliyevin üzərindən siyasi motivli verigidən yayınma ittihamlarının götürülməsi-



Fuad Ağayev

nə çağırıblar.

"Biz Mehman Əliyevin azadlığa buraxılmasını nəzərə alırıq, ancaq təəssüf edirik ki, o, indiyədək ev həbsdədir", - İsveçin insan hüquqları, demokratiya və qanunun aliliyi üzrə səfiri Annika Ben Devid


sentyabrın 11-də Varşavada ATƏT-in insan inkişafı üzrə konfransında deyib.

ABŞ nümayəndə heyətinin rəhbəri Devid Killion "Turan"a qarşı cinayət işindən və siyasi motivli ittihamlardan narahatlığını bildirib.

O, diqqəti ona yönəldib ki, Azərbaycanda bir neçə informasiya saytı bloklandı. Bunların arasında AzadlıqRadiosu da var. Öz növbəsində ATƏT-in mətbuat üzrə xüsusi nümayəndəsi Harlem Dezir hakimiyyəti "Turan" agentliyinin fəaliyyətinin bərpası üçün şərait yaradılmasına çağırıb.

Konqresmen Steni Oer Mehman Əliyevin üzərindən bütün ittihamların götürülməsinə çağırıb.

"Turan agentliyinin direk-



toru Mehman Əliyevin həbsdən azad edilməsini alqışlayıram. Onu ev həbsindən də azad etmək və bütün ittihamları götürmək lazımdır. Azad və müstəqil mətbuat istənilən demokratiya üçün çox vacibdir", - konqresmen twitter-də yazıb.

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Harlem Dezir M.Əliyevin azadlığa buraxılmasını alqışlayıb. Bu barədə ATƏT-in yaydığı press-relizdə bildirilir. **"Mən hakimiyyət tərəfindən atılan bu müsbət addımı alqışlayıram və Azərbaycanla media problemlərinin həlli üzrə aparılan dialoqu qiymətləndirirəm. Bu fəaliyyət davam etdirilməlidir"** deyərək, o bildirib.

Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Mehman Əliyev barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilib. M.Əliyev məhkəmə zalın-

dan azadlığa buraxılıb. Onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

M.Əliyev jurnalistlərə açıqlamasında deyib ki, barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi xahişi ilə prezidentə müraciət edib.

Xatırladaq ki, Vergilər Nazirliyi "Turan" İnformasiya Agentliyi MMC-də yoxlama aparıb. Vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin arşdırılması məqsədilə aparılan səyyar vergi yoxlamasının nəticələrinə əsasən, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanılıb.

□ **Sevinc TELMANQIZI**

Prezidentin məsələyə qarışmasından sonra "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyevin üzərindən həbs-qətimkan tədbirinin dəyişdirilməsi son zamanların ən ciddi və pozitiv hadisəsi oldu. Agentlik rəhbərinin üzərindən həbs cəzasının götürülməsinin zəruriliyini bildirib bununla bağlı ölkə rəhbərliyinə mətbuat vasitəsilə müraciət edən şəxslərdən biri də BAXCP sədri, deputat Qüdrət Həsənquliyev olmuşdu. Partiya rəhbəri ilə söhbətimizə bu mövzudan başladıq:



"O şəxslər ki, ölkə, cəmiyyət üçün təhlükə törətmir, onlarla bağlı daha humanist qərarlar qəbul etmək lazımdır"

fərqli ali dəyərlərə bağlı idilər. İndi isə bizdə nə sovet dəyərləri qalıb, nə də inkişaf etmiş kapitalizmə xas olan dünyagörüş də tam mənada formalaşmışdır. Ona görə bu gün hər hansı bir yolla antikontitusion yolla hakimiyyət dəyişikliyinə cəhd ona gətirib çıxara bilər ki, Azərbaycan bölgə-bölgə, ra-

kəmizdə Qərb demokratiyasının qurulması üçün potensialımız yetərli deyil. Biz ilk növbədə yeni tefəkkürlü insanların formalaşması üçün çalışmalıyıq. Hakimiyyətə susamış insanlara baxın və bir anlığa onları hakimiyyətdə təsəvvür edin. Prezident seçkilərinə gəl-

- Qüdrət bəy, ölkə prezidenti çoxsaylı müraciətləri nəzərə alıb Mehman Əliyevlə bağlı humanist qərar verdi. Həmçinin Nardaran hadisələri ilə bağlı həbs olunanlar da azadlığa qovuşdu. Bu qərarları necə dəyərləndirirsiniz və bundan sonra belə addımların davamını gözləyirsinizmi?

- Düzünü desəm, Mehman Əliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi qərarı müəyyən mənada mənim üçün gözlənilməz oldu. Bu, ölkənin maraqlarına cavab verən, həm də humanist bir qərardır, o baxımdan da alqışlanmalıdır. Mehman Əliyevlə yanaşı, Nardaran hadisələrinə görə həbs olunmuş 14 nəfər də azadlığa buraxılıb, bu da müsbət addımdır və mən bu addımı da alqışlayıram. Düşünürəm ki, gələcəkdə də belə addımlar atılmalıdır. Beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi - əsassız olmasından asılı olmayaraq, digər siyasi məhbus hesab edilən şəxslərin də azadlığa buraxılması doğru addım olar. Xüsusilə ağır cinayətlər, şəxsiyyət əleyhinə, dövləti cinayətlər törətmiş şəxslər, sabitliyə təhlükə yarada biləcək ekstremist qüvvələr istisna olmaqla, digər bu kateqoriyadan olan şəxslər də azadlığa buraxılmalıdır. Söhbət ondan getmir ki, bu insanlar elə beynəlxalq təşkilatların dediyi kimi, siyasi məhbusdurlar. Onların hər birinə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan olunub. Onlar bu və ya digər qanunla qorunan ictimai münasibətləri pozmağa görə məsuliyyətə cəlb olunublar. Amma dünyada insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların - hansılar ki, onlar qiymətləndirmə aparırlar ki, kimi siyasi məhbus hesab etmək olar - onların çağırışlarını nəzərə almaq lazımdır. Ona görə ki, bunlar bir gücdür, ölkənin imicinin formalaşdırılmasında müstəsna rol oynayırlar. Yeni Azərbaycan haqqında vəziyyəti öyrənmək istəyən hansısa ölkənin vətəndaşı, istər sahibkar, istər mədəni, yaxud siyasi əlaqə qurmaq istəyən şəxs olsun, ölkə haqqında məlumat toplamaq istəyəndə həmin beynəlxalq təşkilatların bu ölkə ilə bağlı hesabatlarını oxuyur. Yeni orada qanunun alliyi necə təmin olunur, insan haqları ilə bağlı vəziyyət nə yerdədir. Bunları öyrənəndən sonra həmin ölkə ilə öz münasibətlərini

"O məqsədlər üçün dövriyyəyə böyük pullar buraxıla bilər"

Qüdrət Həsənquliyev: "Ağlı başında olan adam başa düşməlidir ki, hal-hazırda İlham Əliyevdən başqa ölkəni qansız-qadasız, sabitlik pozulmadan yeni bir mərhələyə keçirməyə qadir başqa birisi yoxdur"

"Xüsusilə də iqtisadi sahədə, maliyyə sektorunda daha çevik islahatlar aparmaq gücündə olan bir komanda formalaşmalıdır"

qururlar. Buna görə də hətta haqsız olmalarından asılı olmayaraq, biz onların çağırışlarını qulaqardına vura bilmərik. O şəxslər ki, ölkə, cəmiyyət üçün təhlükə törətmir, onlarla bağlı daha humanist qərarlar qəbul etmək lazımdır.

- Yeni dünya reallıqlarını nəzərə almağı təklif edirsiniz...

- Təbii ki. Məsələn, hamımız bilir ki, Rusiya olmasa, Azərbaycan Dağlıq Qarabağ münasibətini çoxdan həll etməmişdi. Amma biz Rusiyanın güc olmasını nəzərə alıb, hətta yeri gələndə ona vasitəçilik missiyasına görə minnətdarlıq da edirik. Niyə? Məcburcuq, ona görə. Düşünürük ki, böyük qonşumuz kimi Rusiya Azərbaycan üçün daha ciddi problemlər yarada bilər. O baxımdan, eyni yanaşma beynəlxalq birliyə də olmalıdır. Bizim Qərblə münasibətlərimizin tamamilə korlanması ona gətirib çıxara bilər ki, Rusiya görsə ki, bizə Qərbdən heç bir dəstək yoxdur, bizi ayaq altına atar. O baxımdan, dövlət maraqları tələb edir ki, biz indiki balanslaşma siyasətini davam etdirək. Bunun üçün də Qərblə münasibətləri sona qədər korlamağa dəyməz. Bu gün biz Türkiyə ilə Qərbin münasibətlərindəki problemləri ürək ağrısı ilə izləyirik. Azərbaycanla da analoji bir vəziyyətin yaranmasına imkan vermək olmaz. Ona görə ki, bizim Qarabağ kimi problemimiz var. Bu problem

bizi daha ehtiyatlı siyasət yürütməyə vadar edir.

- Prezident seçkilərinə bir il qaldığı ərafədə belə yanaşma var ki, Azərbaycana həm Rusiya, həm də Qərb təzyiq edir. Belə bir vəziyyətdə siz qarşıdakı seçkilərlə bağlı nə düşünürsünüz?

- Yəni seçki ərafəsi həm Qərbe, həm də Rusiyaya bağlı olan müəyyən siyasətçilər aktivləşə bilər. Amma həm Azərbaycan xalqı, həm prezidentin özü o insanların arzulunu gözümdə qoyacaqlar. Biz qəti şəkildə imkan verməməliyik ki, hansısa xarici dövlətlər Azərbaycanın daxili siyasətinə təsir etsinlər və özlərinin hansısa bir əlaltısını burada hakimiyyətə gətirsinlər. Azərbaycan dövləti də hazırda kifayət qədər güclüdür və belə cəhdlər olarsa, qarşısını qətiyyətlə alacaq. Amma belə cəhdlərin ola bilmə ehtimalı həddindən artıq böyükdür. Ona görə ki, Azərbaycan çox strateji bir bölgədə yerləşir. Hamı istəyir ki, cənubla şimalın, şərqlə qərbin arasındakı körpü, dəhliz olan, karbohidrogen ehtiyatları ilə zəngin, eyni zamanda neqliyyat dəhlizi olan ölkədə maraqlarını təmin etsin. Azərbaycanda söz sahibi olmadan Cənubi Qafqazda söz sahibi olmaq mümkün deyil. O baxımdan, Azərbaycanla həm əməkdaşlıq etmək istəyirlər, həm də istəyirlər ki, siyasi hakimiyyətə təsir nəcə olsun. Bu baxımdan, gərək xalqımız da, siyasətçilərimiz də

belə bir vəziyyətə hazır olsun. O məqsədlər üçün dövriyyəyə böyük pullar da buraxıla bilər, müxtəlif terror hadisələri, tərribatlar da ola bilər. Buna görə də cəmiyyət son dərəcədə ayıq olmalıdır, yayılan dezinformasiyalara təmkinli yanaşmalıdır.

- Hakimiyyətin namizədi kim olacaq sualı üzərində də baş sındırınlar tapılır. Bu cür fikirlərə münasibətiniz necədir?

- Ağlı başında olan adam başa düşməlidir ki, hazırda İlham Əliyevdən başqa - mən bunu tam səmimiyyətlə söyləyəm - ölkəni qansız-qadasız, sabitlik pozulmadan yeni bir mərhələyə keçirməyə qadir başqa birisi yoxdur. İqtidar daxilində İlham Əliyev yeganə birləşdirici fiqurdur. Nəzərə alsaq ki, iqtidar partiyası ilə dövlət aparatı birləşib, iqtidar partiyası eyni zamanda dövlət aparatı deməkdir, deməli, dövlət aparatında da, YAP-da da birləşdirici fiqur məhz İlham Əliyevdir. Yalnız o, inqilabsız islahatlar həyata keçirməyə qadirdir. Deməli, sən demokratik cəmiyyət istəyirsənsə, İlham Əliyevə müxalifətdə olsan da, islahatların aparılmasına dəstək verməlisən. Konstitusiyadan kənar hər hansı üzdeyənə şizofrenik inqilabi yolla Azərbaycanda hakimiyyət dəyişikliyinə arzulaya bilər, buna cəhd, inanın, Azərbaycanı dəhşətli fəlakətə üz-üzə qoya bilər. Özü də indiki Azərbaycan 1992-93-cü illərdəki Azərbaycan deyil. O zaman insanlar sovet dövründə formalaşmış

yon-rayon bölünər, insanlar bir-birini qırar. Ona görə də bu gün İlham Əliyev birləşdirici fiqurdur. Yalnız yuxarıdan islahatlar yolu ilə biz cəmiyyəti dəyişdirə bilərik. Hər hansı başqa yol, yeni antikontitusion yol bu ölkə üçün nəticəsini proqnozlaşdıranda belə, adamı dəhşətə salan faciələrə yol açar bilər. Bəzi xançə sığıncaq taparaq özlərinin və ailələrinin təhlükəsizliyini təmin etmiş əxlaqsız və murdar ünsürlər cəmiyyəti parçalamaq və vətəndaş qarşuduması yaratmaq üçün gec-gündüz kəskin kampaniya aparırlar. Bilməmiş deyilsiniz, bəzən balaca küçüklər aya baxıb hürürlər, görəndə ki, heç nə deyilmişir, ay yerində durur, susurlar. Amma küçükdən də ağılsız belələrə susmur. Ona görə ki, vətəndaş qarşuduması olarsa, öz övladlarını itirmə təhlükəsi yoxdur. Azərbaycan insanını bu gün keçmişdə hansı səhvlərin, qanun pozuntularının olması düşündürür. Cəmiyyəti iki məsələ düşündürür: 1. Ölkədə sabitliyi kim qoruyub-saxlaya bilər? 2. Ölkədə kim islahatları dərinləşdirə bilər ki, əhalinin sosial vəziyyəti yaxşılaşsın, ölkə iqtisadiyyatı güclənsin və bunun nəticəsi olaraq da Qarabağı azad edə bilər. Cəmiyyəti bunlar düşündürdüüyü üçün radikal çağırışlara heç əhəmiyyət verən də olmur. Çünki cəmiyyət gələcək barədə düşünür. Bax, o deydim məsələləri də İlham Əliyev etməyə çox böyük imkanlar var. Ona görə də islahatların dərinləşdirilməsi istiqamətində İlham Əliyevdən çox böyük gözləntilər var.

- Yuxarıdakı fikirləriniz, hakimiyyəti birmənalı dəstəkləməyiniz həm də o demək deyilmi ki, 2018-ci il seçkilərində BAXCP sədri olaraq namizəd olmayacaqsınız?

- Mən Azərbaycanın xoşbəxt gələcəyini yuxarıdan aparılan islahatlarda görə, öl-

dikdə isə indidən birmənalı fikir söyləmək istəmirəm. Çünki biz ölkənin gələcəyini parlamentli respublika modelində görürük və hər bir prezident seçkisi partiya üçün imkandır ki, bu ideyanı daha geniş şəkildə insanlara çatdırıla bilər. Hələ seçkilərə bir ildən də artıq zaman var, bu kifayət qədər çoxdur. Ola bilər ki, bizim fikirləri bölüşən başqa namizədi dəstəkləyək, yaxud özümüz seçkidə iştirak edək. Amma söhbət bu gündən gedir. Mən daha çox antikontitusion yolla hakimiyyət dəyişikliyinə qarşıyam. Bir qrup insanlar bu hakimiyyət dəyişməyəcəyi təqdirdə islahatların mümkünəliyindən danışırlar. Bu gün ölkədə islahatları qansız-qadasız aparmaq gücünə, imkanına malik olan tək şəxs İlham Əliyevdir.

- Siz bir qayda olaraq islahatlarla bağlı çağırışlar edirsiniz. Bununla bağlı hansı gözləntiləriniz var?

- Bizim çağırışlarımız ona yönəlib ki, islahatlar dərinləşdirilsin. Artıq bir ilə yaxındır "Yol xəritəsi" imzalanıb, amma orada nəzərdə tutulan hədəflərə çatmaq üçün görülən işləri yetərli saymıram. Nazirliklər üzərinə müəyyən vəzifələr qoyulmuşdu, o istiqamətdə lazımı addımlar atılmır. Deməli, kadr dəyişikliyinə də getmək lazımdır. İlham Əliyev yeni, daha çevik komanda formalaşdırmalıdır. Əlbəttə, bu, o demək deyil ki, köhnə komandanı bütünlüklə xilas olmalıdır. Orada kifayət qədər təcürübəli, hazırlıqlı, prezidentə sadıq insanlar var. Xüsusilə də iqtisadi sahədə, maliyyə sektorunda daha çevik islahatlar aparmaq gücündə olan bir komanda formalaşmalıdır. Yubanmadan bu addımları atmaq lazımdır. Seçkilərə qədər bir il var və bu müddətdə xeyli iş görmək olar.

□ **Elsad PASASOY**



"Lider belə olar", yəni necə?

Xəlid KAZIMLI

Qulağa xoş gəlir: "Lider Saakaşvili kimi olar, dedi, Ukraynaya keçəcək, keçdi". Elədir. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili gerçəkdən də fenomenal şəxsiyyətdir.

Onun haqqında çoxlu müsbət fikirlər var. İstəməyənləri də çoxdur. Ona qarşı müxtəlif, adi və ağlasığmaz ittihamlar səsləndirənlər də var.

Ancaq heç kəs onu korrupsiyada, talançılıqda ittiham edə bilmir. Belə görünür ki, adamın əli təmizdir deyə dili də uzundur. Əks təqdirdə hamıdan gizlətdiyi bank hesablarını açıb ortaya qoyar, malikanələrinin, ticarət, işə obyektlərinin fotosunu yayar, susdurardılar.

O isə iki dövlətin (Gürcüstan və Ukrayna), Rusiyani da əlavə etsək, üç dövlətin rəhbərləri ilə mübarizə aparır, yeri gələndə qanını qaşığa qoyur, sözünü deyir, pəs etmir.

Saakaşvilinin tək səntyabrın 10-da Polşa sərhədindən Ukraynaya keçməsinin özü də fenomenal hadisədir. Onun önündə silahlı hərbi-polis qüvvələri, generallar durmuşdu. Ancaq o, bu qaba qüvvəyə məhəl qoymadı, sözünü dedi və ölkəyə daxil oldu.

Bundan əvvəl bənzər hadisə 1815-ci ildə olub. Eks-İmperator Napoleon Bonapart Elba adasından, sürgündən qaçaraq Fransa torpağına daxil olmaq istəyərkən qarşısı bu cür kəşilib, ancaq o da silahla yox, sözlə, nüfuzu ilə qarşısındakı generalı tərkisilah edərək, özünə tabe edib, paytaxta yollanıb, yenidən hakimiyyətə gəlib.

Saakaşvilinin məqsədi də hakimiyyətə gəlmək, "oğru", "korrupsioner" adlandırıldığı iqtidar komandasını qovmaqdır.

Ukrayna ərazisinə bu qədər asanlıqla daxil olması göstərir ki, Saakaşvilinin buna gücü var. Bu ölkədə onun ardınca gedən on minlərlə tərəfdarı var və onlar gürcü oğlunu Ukrayna xalqının nicatı hesab edirlər.

Bu da özlüyündə fenomenal hadisədir. SSRİ dağıldandan sonra ilk dəfədir ki, başqa bir millətin, ölkənin rəhbəri olmuş şəxs qonşu ölkədə də böyük nüfuzla malik olur, hətta o dərəcədə ki, qonşu dövlətin rəhbəri olmağa can atır.

Demək ki, adam öz reputasiyası, keçmiş fəaliyyəti, cəsarəti, bugünkü ritorikası ilə özünü xalq kütlələrinə sevdirməyi bacarıb.

Söz yox, Saakaşvili cəsur adamdır, qorxmazdır, bir siyasətçinin məruz qala biləcəyi dörd aqibətin (*həbs, qəsd, mühacirət, hakimiyyət*) hamısına hazırdır. Ancaq hiss olunur ki, o da kiminlə rəqs etdiyini yaxşı bilir.

Bu üzündən, öz siyasi xadimlərimizi aşağılamaq üçün "lider belə olar" arqumentini sıx-sıx işlətməyin yeri yoxdur.

Ölkələr, situasiyalar, qarşı duran rəqiblər fərqlidir. Polşa sərhədində Saakaşvilinin qabağını kəsən generalın yerində bizim sərhəd qoşunlarının generallarından biri olsaydı, durum fərqli olardı. Məsələn, bizim general "Sınıq körpü" keçid məntəqəsində ölkəyə daxil olmaq istəyən hər hansı bir siyasətçinin, hətta Saakaşvilidən də nüfuzlu şəxsin qabağını kəsər və açıq şəkildə bəyan edərdi ki, o şəxs yalnız onun meyitin üstündən keçib ölkəyə daxil ola bilər.

Bu, heç kəsə quru təhdidmiş kimi görünməsin, bu cür bəyanatlar bizim ölkədə gəlişigözəl deyisələr deyil. Çünki generala verilən tapşırıq bundan ibarətdir: nəyin bahasına olursa, olsun, filankəsi ölkəyə buraxmaq olmaz, lap işin sonunda ölüm olsa da...

Belə bir tapşırıq almış general, əlbəttə ki, daha cəsur olacaq və silahlı qarşıdurmaya, qana, ölümə getməkdən çəkinməyəcək. Əli silahlılarla əliyalın kütlə arasındakı iğtişaşın, savaşı zərərcəkənlərinin kim olacağını deməyə ehtiyac varmı?

Bizim siyasi xadimlərdən heç biri Saakaşvili kimi etməz, bir ölkəyə daxil olmaq, hətta hakimiyyətə gəlmək üçün öz əliyalın tərəfdarlarını, eləcə də özünü güllə qabağına verməz.

Bəzi prizmalardan baxanda, bəlkə də bu yanlışdır. Xalqın ümdə mənafeyi, demokratiyanın bərqərarı, haqq-ədalət, əqidədən dönməzlik, imam Hüseyn məktəbi və sair epitetlərlə bəzənmiş çıxışla qorxaq davranaraq geri çəkilməmiş, qan tökülməsindən yayınmış siyasi xadimi yerlə bir etmək olar.

Ancaq əliyalın kütləni öz siyasi ambisiyaları üçün labüd ölümə aparmaq haqqını bir siyasi xadimə kim verir?

Saakaşvili arxayın idi ki, qarşısındakı ukraynalı general geri çəkilecək. Bəlkə də o, bənzər situasiyada azərbaycanlı generalın heç vaxt geri çəkilməyəcəyini bildiyi təqdirdə, o qədər də cəsur olmazdı. Olsaydı da, bu artıq avantüristlik anlamına gələrdi.

Düzdür, Saakaşvilinin yüz bir adından biri də "avantürist"dir və bunu ona əsasən bədxahları deyir, amma güman ki, keçmiş prezident kütləvi ölümə səbəbkar olacaq qədər avantürist deyil.

Son günlər Azərbaycanın gündəmində ən çox müzakirə olunan məsələlərdən biri də ABŞ Konqresinin qəbul elədiyi "Maqnitski qanunu"nun Azərbaycana qarşı tətbiq olunma ehtimalıdır. Deputatların, dövlət rəsmilərinin tez-tez müzakirə etdiyi bu məsələ ilk növbədə ictimai rəydə də rahatlıq doğurur.

Bəs nədir bu akt? "Yeni Müsavat" Rusiyanın kabusuna çevrilən bu sənədlə bağlı bilinməyən detalları açır.

2016-cı il dekabrın 9-da ABŞ Konqresi Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununu ("Global Magnitsky Human Rights Accountability Act") qəbul edib. Yeni qanun 2012-ci ildə qəbul edilmiş Maqnitski İnsan Haqları qanununun təsir dairəsini qloballaşdırır. Başqa sözlə, 2012-ci il tarixli qanun yalnız Rusiya vətəndaşlarına şamil edilə bilsəydi, dekabrın 9-da qəbul edilmiş qanun onun təsir dairəsini potensial olaraq hər bir ölkəyə yayır. Bu qanun Amerika prezidentinə insan haqlarını pozmuş və ya korrupsiyaya bulaşmış xarici rəsmilərə viza verilməsindən imtina etmək və onların ABŞ-dəki aktivlərini dondurmaq səlahiyyəti verir. Qanun habelə kimlərə sanksiyalar qoyulması barədə qərar qəbul edərkən prezident QHT-lərin rəylərini nəzərə almağa yönəldir. Bu halda prezident sanksiyalarla hədəflənmiş fərdlərin adlarını açıqlamağa borcludur.

ABŞ-da mənzillənmiş "Freedom House" təşkilatı bu qanunun qəbulu ilə bağlı bəyanat verib. Təşkilatın prezident əvəzi Daniel Calingaert deyib ki, Birləşmiş Ştatların tarixində ilk dəfə olaraq insan haqları cinayətləri törədənərdən haqq-hesab çəkən və gələcəkdə bu cür cinayətlərin törədilməsinin qarşısını ala biləcək qanunvericilik aktı qəbul edilib.

"Maqnitski qanunu" - gizlinlər və təhdidlər

Sənəd nəyi əhatə edir, kimlərə təhlükədir?..



"Freedom House" Konqresi bu aktın qəbulu münasibətilə təbrik edib və prezidenti bu qanununu tez bir zamanda təsdiqləməyə çağırıb. Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununun həmtəşəbbüsçüləri olaraq senatorlar Con Makkeyn və Ben Karidin, habelə konqresmen Kristofer Smitin adları çəkilir. Akta görə, Dövlət Departamentinə sanksiyalara məruz qalacaq xarici şəxslərlə bağlı təklifi dövlət katibinin Demokratiya, İnsan haqları və Əmək üzrə müavini təqdim edə bilər. ABŞ prezidenti Konqres rəhbəri və müvafiq komitələrin yüksək çinli şəxsləri tərəfindən adları alıxdan sonra həmin şəxslərin bu tipli işlərə cəlb olunub-olunmadığını araşdırmaqla və sanksiya tətbiq edib-etməyəcəyi barədə qərarını siyahını təqdim edən tərəfə bildirməlidir.

ABŞ Senatı "Sergey Maqnitski aktı"nın Rusiya ilə yanaşı, digər ölkələrə də təsirini nəzərdə tutan qanun layihəsi qə-

bul edib. Bu barədə məlumat xarici işlər komitəsinin üzvü, təşəbbüsün müəllifi Ben Karidin ofisindən verilib. Senatın dəstəklədiyi sənəd ABŞ prezidentinə korrupsiyada, məhkəmə hökmü olmadan edam həyata keçirməkdə, işgəncə verməkdə, hüquq müdafiəçilərinə və məmurların qanunsuz əməllərini ifşa edənlərə qarşı qanun pozuntularında günahkar olan şəxslərin siyahısını yeniləməyə və dərc etməyə səlahiyyət verir. Siyahıya düşən şəxslərə ABŞ vizası verilmir, bu şəxslər ABŞ ərazisində mülkə sahib ola bilməz, banklardakı hesabları isə dondurulacaq.

"Maqnitski aktı"nın hazırlanmasına səbəb 2009-cu ilin noyabr ayında Moskvada "BOZDUR" investisiya fondu və "Hermitage Capital Management"lə əməkdaşlıq etmiş və təşkilatdan vergi ödənişindən boyun qaçırmaqla yüzlərlə milyon rubl mənimsədiyi deyilən auditor Sergey Maqnitskinin ölümüdür. Auditorun

ölümü Qərbdə də ictimai rezonans doğurub. Ardınca Amerika senatoru Benamin Karidin "Maqnitski siyahısı"nın tətbiq edərək Rusiya məmurlarının adını bura daxil edib.

Xatırladaq ki, bir müddət öncə həmin qanunun müəlliflərindən biri olan ABŞ Helsinki Komissiyasının rəhbəri Kristofer Smit "Qlobal Maqnitski Aktı" qəbul ediləcəyi təqdirdə onun Azərbaycana tətbiqi məsələsini qaldıracaqlarını demişdi. Hələ 2014-cü ildə "Freedom House" təşkilatının rəhbəri Devid Kramer Azərbaycan hökumətinə qarşı sanksiyaların tətbiqinə çağırıb. Azərbaycanda 100-dən artıq siyasi məhbusun olduğunu iddia edən Kramer təklif edib ki, Rusiyaya qarşı qüvvədə olan "Maqnitski aktı" Azərbaycana da tətbiq edilməlidir.

"Qlobal Maqnitski" adlı məlum qanunun müəllifi amerikalı konqresmen olub. Bu qanun layihəsi ötən ilin sonlarında digər nüfuzlu konqresmen Kristofer Smit tərəfindən irəli sürüldü. Xatırladaq ki, "Azərbaycan Demokratiya Aktı" layihəsi insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan azərbaycanlı dövlət məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. "Qlobal Maqnitski" qanunu isə bütün dünyada korrupsionerlərə və insan hüquqlarına pozanlara qarşı sanksiyaları, onların ABŞ-dəki mülkiyyətlərinin həbsini nəzərdə tutur.

□ **Sevinc TELMANQIZI**

Həbs edilən casuslarla bağlı istintaq gedir

"Ermənistan casusluqda ittiham olunan şəxslərin istintaqı davam etdirilir".

Virtualaz.org-un məlumatına görə, bunu jurnalistlərə Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini İlqar Musayev deyib.

Onun sözlərinə görə, istintaq Hərbi Prokurorluq tərəfindən aparılır.

Qeyd edək ki, bu il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə bəyanatda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamət-



tində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat

əsasında aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və mülki şəxsin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qa-

biliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edildiyi, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sırr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüldüyü bildirilib.

Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanıb, hər üç qurumun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Bildirilib ki, istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs-qətimkan tədbiri seçilib.

Bir neçə gündür ki, paytaxtın Xaqani küçəsində yerləşən "26" kafesinin bağlanması ilə bağlı Yazıçılar Birliyi ilə Bakı meri Hacıbala Abutalıbov arasında yaranmış gərginlik daha da artıb. Belə ki, sentyabrın 12-də toplantı keçirən Azərbaycan Yazıçılar Birliyi (AYB) katibliyi bəyanat yayıb.



Bəyanatda bildirilir ki, uzun illərdir ki, Yazıçılar Birliyinin əmlakı olan birinci mərtəbədəki sahə kirayə verilir. "Bu kirayədən gələn gəlirlər qəpiyinəncə Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi, xəstə və ehtiyacı olan yazıçılara yardım üçün və ara-sıra kiçik kitabların nəşrinə xərclənir, hamısının dəqiq hesabı aparılır" deyən bəyanat müəllifləri Abutalıbova yönəlik bir sıra ismarışlar və hədələr göndəriblər: "Buranı bağlayacağıq, qoymayacağıq" və s. deyənlərin buna nə hüquqi, nə mənəvi haqqı çatır. Neçə-neçə ağır maddi durumdakı yazıçıyı köməksiz qoymaq heç kəsə başucalıqı gətirməz". Daha sonra artıq ittihamın obyektini ümumiləşdirilərək "Doğrudur, xalqımız onu da yaxşı deyib ki, toxun acdan xəbəri olmaz" istehzası qeyd olunub.

AYB hesab edir ki, dünyanın bir sıra ölkələrində şəbəkəsi olan "26"nın Bakı komis-

sarları ilə əlaqələndirilməsi gülünc və absurddur. Daha sonra yenidən Abutalıbovun hədələrinə cavab olaraq "bu uydurma bəhanə ilə kimlərinə coşub özündən çıxması, "asacayıq, kəsəcəyik" deyərək xox gəlməsi acı təəssüf doğurur" deyərək bildirilir. Bəyanatda söhbətin dəqiq kim(lər)dən getdiyini bilinməsə də bildirilir ki, kafeni işlədənlərin atası və qardaşı ermənilər tərəfindən qətlə yetirilib və şəhid ailəsini erməni havadarlığında suçlamaq abırsızlığın son həddidir. AYB, nəhayət, bəyanatda konkret olaraq Abutalıbovun ittihamları üzərinə gəlir: "Bakının icra başçısı Hacıbala Abutalıbov kimi mötəbər rəsmi şəxsin Birliyimizin katibi Çingiz Abdullayevə verdiyi cavaba münasibət bildirməmək də olmaz, çünki bu cavab, yumşaq şəkildə desək, yanlışlıqlarla doludur. Əvvəla, kafenin keçmiş adı Hacıbala müəlli-

Yazıçılar Birliyi Hacıbala Abutalıbova "reyder" dedi - mərəşok ittihamları

"26" kafesinin bağlanması ilə bağlı AYB bəyanat yayaraq Bakı merini öz gəsinin əmlakını talamaqda və savadsızlıqda suçladı



min dedi ki, "26-lar" yox, 126»dir. İkinci, kafenin adının həm də ingiliscə yazılması da heç cür komissarlarla əlaqələndirilə bilməz. Onda gərək Bakıda yüzlərlə müəssisənin, idarənin, dükanın, bankın, otelin adlarının həm də ingiliscə yazılması da komissarlarla bağlı olsun. Bakının bir çox ictimai iş yerlərində olduğu kimi, "Xanımlara qəlyan çəkmək pulsuzdur" ifadəsi buranı əxlaqsızlıq yuvası və priton adlandırmağa əsas vermir. Əgər əxlaqsızlıq yuvaları axtarırlar-

sa, bəzi bağlarda və küçələrdə müştəri axtaran həqiqi pozğunları yığırdırsınız". Göründüyü kimi, AYB özünü müdafiə etməklə kifayətlənməyərək "bəzi bağlarda və küçələrdə müştəri axtaran həqiqi pozğunları yığırdırmaqla" bağlı çağırış edir.

AYB Bakı merinin bağlanmış məkanın Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin və xalqın ruhuna hörmətsizlik olması barədə

"Əgər əxlaqsızlıq yuvaları axtarırlarsa, bəzi bağlarda və küçələrdə müştəri axtaran həqiqi pozğunları yığırdırsınız"

dediklərinə də sərt cavab verib. Abutalıbovu xüsusilə Rusiyada əmlak talayan kimi tanıyan "reyder" adlandırılan AYB ittihamı belə aydınlıq gətirib: "Dahilərin ruhuna və Azərbaycan xalqına hörmətsizlik bilmədiyən bir məsələ haqqında belə iddialı hökmlər verməkdir. "Nəvəvan klubu" Yazıçılar Birliyinin o məkanında deyil, həmişəki kimi, üçüncü mərtəbəsində yerləşir və indi də fəaliyyət göstərir. Əgər hörmətli Hacıbala müəllim bir dəfə yazıçılar təşkilatına reyder reysi ilə deyil, əziz müəssif kimi təşrif gətirsəydi, onu məmnuniyyətlə dördüncü mərtəbədə yerləşən və fəaliyyət göstərən Məmməd Arif kitabxanası ilə tanış edərdik və bu böyük alimin binamızda vurduğumuz

barelyefini də görərdi".

AYB H.Abutalıbovu savadsızlıqda da suçlayıb: "Əgər Hacıbala müəllim "Nəvəvan klubu"nda bir ədəbi tədbirimizdə iştirak etsəydi, onu da bilirdi ki, 37-ci ildə represiya qurbanları olmuş böyük Hüseyn Cavidin və Mikayıl Müşfiqin "Nəvəvan" klubundan xəbərləri ola bilməzdi, çünki bu klub 1939-cu ildə açılıb. Axı nə qədər yanlış sözlər deyib onlardan yanlış nəticələr çıxarmaq, ictimaiyyəti xamlamaq olar".

AYB bəyanatın sonunda bildirir ki, bu mübahisəyə son qoyaraq qarşı tərəfi Yazıçılar Birliyi kimi nüfuzlu təşkilata daha təmkinlə və hörmətlə yanaşmağa çağırır.

□ "YM"

Yeni ombudsman kim olacaq?

Milli Məclis Elmira Süleymanovanın yerinə üç namizəddən birini seçməlidir

Sentyabrın 12-dən Milli Məclisin payız sessiyasının komitə iclasları başlayıb. İlk iş günü Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib. İclasda "Müdafiə haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik layihələri müzakirə edilib.

Sentyabrın 14-də isə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

Payız sessiyasında Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) seçkisi də keçiriləcək. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Tahir Kərimli bildirib.

Qeyd edək ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il mart ayının 5-də başa çatıb. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Qanuna əsasən, müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni mü-

vəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Yeni ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini hələ də davam etdirir.

Xatırladaq ki, Elmira Süleymanova iki dəfə - 2002 və 2010-cu illərdə ombudsman seçilib. Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Qanuna görə, iki dəfə ombudsman seçildiyi üçün E.Süleymanovanın üçüncü dəfə müvəkkil olmaq hüququ yoxdur. Bu baxımdan, yeni om-

budsman kim olacağı maraqlıdır. İndiyə qədər daha çox Prezident Yanında Əfv Komissiyasının üzvü Əhməd Nuriyevin, deputatlar Əli Hüseynov və Elmira Axundovanın adı yeni ombudsman olacaq şəxslər kimi mediada hallanıb.

Deputat Fazil Mustafa "Yeni Müsavat"a bildirib ki, qanunvericilikdə dəyişiklik olmasa, Elmira Süleymanovanın səlahiyyət müddəti artırılmalıdır: "Əvvəllər ombudsman bir dəfə seçilə bilərdi. Sonradan isə qanunvericilikdə dəyişiklik oldu və "bir dəfə" sözü götürüldü. İndi isə qanuna görə, iki dəfədən artıq ola bilməz. Eyni şəxsin iki dəfədən artıq ombudsman olması ancaq qanunda dəyişiklik edilərsə mümkündür".

Bəs ombudsmanın səlahiyyətləri nələrdir? Ombudsman əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi mə-

sələlərinin həlli ilə bağlı ölkə prezidentinə təkliflər verə bilər. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyini yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkə bilər. 2015-ci ildə qanuna edilən dəyişiklikdən sonra Ombudsman Aparatının səlahiyyəti artırılıb. Belə ki, dəyişikliyə görə, aparatda milli preventiv qrup yaradılıb və bu qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyini digər yerlərə daxil ola bilər. Qanuna görə, müvəkkil müstəqildir və yalnız



Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.

"Ombudsman haqqında" Konstitusiyaya Qanununun 19-cu maddəsinə əsasən, müvəkkilin, onun aparatının və regional mərkəzlərinin fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir. Həmçinin müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz. Məlumat üçün bildirək ki, Ombudsman Aparatının rəhbəri 2025 manat maaş alır.

Bundan əlavə, Ombudsman Aparatına qadağan olunan hallar da var. Belə ki, İnsan hüquqları üzrə müvəkkil ölkə prezidentinin, Milli Məclisin deputatlarının və məhkə-

mə hakimlərinin fəaliyyətini yoxlaya bilməz. Şəxsin ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi varsa, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edirsə, ödənişli fəaliyyəti varsa, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilərsə, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olubsa, yaşı 30-dan aşağıdırsa, o, ombudsman ola bilməz. Ombudsman siyasi fəaliyyətlə məşğul ola və siyasi partiya üzvü ola, hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz. Əgər sadalanan namizəd kimi təqdim edilən şəxs bu vəzifələrdən hər hansı birini tutursa, müvəkkil seçildiyi təqdirdə həmin vəzifələrdən istefa verməlidir.

□ Etibar SEYİDAĞA



Əxlaqsızlıq yuvası

Zamin Hacı
 zaminhaci@gmail.com

Deyir binanın altındakı otağı icarəyə veriblər, camaat da orada yığılıb əxlaqsızlıqla məşğul olubdur. Vay-vay... Biabırçı hərəkətdir. Xalq şairi, xalq yazıçısı, nə bilim, xalq tarixçisi adına layiq olmayan işlərdir. (Oranın üzvləri arasında tarixçilər də var, deməli, məntiqlə xalq tarixçisi adı da olmalıdır).

Ancaq əziz və hörmətli yoldaşlar, o qurumun yuxarı mərtəbələrində guya əxlaqlı işlər görülür? Haçan o bina əxlaq və mənəviyyət məbədi olubdur ki, indi onun bir deşiyində əxlaqsızlıq yuvası tapmışınız? Azərbaycan xalqının yaddaşı çox qısa, operativ yaddaşdır, hər şeyi qulaqardına veririk, unuduruq, bundan da istifadə edib başımıza corab hörürlər.

Əgər unutqan olmasaq yada salardıq ki, bu Azərbaycan Yazıçılar Birliyi adlı idarə Azərbaycan sovet yazıçılarından İttifaqı olaraq məşum və məlun 1937-ci il repressiyasından cəmi 3 il qabaq, 1934-cü ildə İosif Stalinin göstərişi ilə yaradılıb. Qarşıdan xalqları "təmizləmə", qaradaşı qaradaşın, oğulu atanın, yazıçını şairin üzünə qoymaq üçün böyük dalğa gəlirdi, bu dalğaya ədəbi-bədii don geyindirmək üçün bütün ittifaqda hər sahə üzrə idarələr yaradılmalı idi. Bəs nə üçün xüsusi yaradıcılıq qurumları olmalı idi? Axı Müşfiqi, Cavid, Əhməd Cavad, Salman Mümtazı... öldürmək üçün elə NKVD bəs eləyirdi. Ancaq yox, Stalin yaxşı başa düşürdü ki, bu qəddar tamaşanın effekti, ləzzəti, həmçinin kütlələrə təsir üçün elə aktyorlar aktyorların üzünə durmalıdır. Hər öz sahəsində "xalq düşməni" aşkarlamalıdır. Bizdə bu işin önündə məhz yazıçılar getmişdir. Təsədüfi deyil ki, Yusif Səmədoğlu 1980-ci illərdə yazdığı "Qəti günü" romanında "Bir məmləkətdə ki, şair şairin başını istəyə, ora xaraba qalmalıdır" tipli cümlə yazmışdı. İddia edirəm bunu bir növ avtobiografik yazıdır. Təkcə Səməd Vurğunun repressiya illərində fəaliyyətini nəzərdə tutmayıb. Elə özü də uzun illər AYB-də yüksək vəzifə tutub, "ədəbiyyat" jurnallarına redaktorluq edib, gördüyünü görüb.

Əslində çox uzağa getməyə ehtiyac da yoxdur. "Müstəqillik" dövrümüzdə də AYB öz sovet ənənələrinə sadıq qalmış, həmişə fərqli fikire, azad sözə düşmən olmuş, yaltaqlıq, yalan yuvasına çevrilmişdir. Bir neçə şair və yazıçını ordan qovublar. O cümlədən, indi hansısa qadının yarıçılpaq oynaması, nə bilim, pulsuz qəlyan çəkməsi onun şəxsi işidir, gözgöresi yalançılıq, yaltaqlıq ictimai əxlaqsız hərəkətdir. Nə qədər ki, ölkədə belə "yaradıcı" qurumlar qalır, millət də əxlaqa elə paça arasında yer tutan anlayış kimi baxacaqdır.

Bu kafe əhvalatı həmçinin ucuz detektivlər yazarının biabırçı yalançı olmasını da üzə çıxartdı. Öncə dedi kafedən xəbərimiz yoxdur, ancaq ortaya ayda 8 min manat icarə pulu almasının sənədini qoydular. Belə çıxır Hacıbala müəllim bundan güclü detektiv imiş... Adamin bədii istedadı o qədər aşağıdır ki, bir bambılı kafe söhbətindən də ləyaqətlə çıxıb bilmədi.

Əlbəttə, günah onlarda deyil. Günah məzlum xalqdadır ki, indiyə qədər bu saxtakarlıq icarədarlarına pərəstiş edir, yolda-irizdə görəndə cumub qəlyanlarından öpmək istəyirlər. O cümlədən, müxalifət liderləri indi bəs kimə təbrik teleqramı yazacaq? Hansı şairə, yazıçıya yalmanacaqlar? Axı orada milli xainlərin kafesi aşkara çıxıb, tərəfimizdən aşkar edilib götürüldü! Bəli! Vur ağzından partlasın! Mən hansı bir orqana bənzedim ki, AYB-ni...

Bu arada ümumən tamaşadan zövq almağımı, xeyli güldüyümü hörmətli oxuculara çatdırım. Karikatür hadisə idi. Məsələn, yağmalanan kafenin yiyəsinin BDU-da hüquq dekanı olması çox əla faktır. O mənada yox ki, pulu hardan tapıb gecə klubu-zad açır, bəs düzgünlük hanı... Yox, bizdə buna görə adama gülməzlər. Hamı belə yaşayır. Bacarana baş qurban. Sən də imkan tap, qamarla, hörmətli adam olarsan. O mənada ki, həmin tip ölkədə yaradılan hüquqsuzluq şəraitinin sırf memarlarından biridir. Onun dərs dediyi qaçaqlar indi hüquq-mühafizə orqanı əməkdaşdır və oğlunun adına açdığı obyektləri qanun-zad hərləmədən basıb yağmalayırlar, heç demirlər, ey hörmətli müəllim, kafenzadə qəlyan var... Deyirlər oğlun cinsi azlıqlarla əylənir, olmaya özü də... İnsanın əkdüyü ağacın meyvələrini yeməsi dünyada ən ləzzətli hadisələrdən biridir. Biz hazırda bunu müşahidə edirik.

Ancaq vaxt var idi həmin "hüquqsuznas"ın düşərgəsi müxalifət liderlərinin evinin qabağına cinsi azlıqları göndərirdi. Sən demə, onlar hamısı AYB üzvü imiş.

Bakı, Tiflis və Ankaradan ortaq demarş - İrəvan təlaşda

"Yaxın qonşu uzaq qohundan yaxşıdır". Bu Azərbaycan atalar məsələsinin siyasətə və geosiyasətə də daxil var. Söhbət konkret olaraq, üç qonşu dövlət - Azərbaycan, Gürcüstan və Türkiyə arasında bütün sahələrdə üzrə getdikcə sıxlaşan əlaqələrdən gedir.

Son olaraq, Bakıda üç ölkənin xarici işlər nazirləri səviyyəsində keçirilən üçlü zirvə toplantısı və bu zirvə toplantısında qəbul edilən birgə bəyannamə üç paytaxtın ortaq iradəsini növbəti dəfə ortaya qoydu. Bakı, Ankara və Tiflis bundan sonra üç və iki-tərəfli formatlarda siyasi-diplomatik, hərbi, iqtisadi, energetik, kommunikasiya, humanitar-səhiyyə sahələri üzrə əlaqələri daha yüksək səviyyəyə qaldırmaq əzmi nümayiş etdirdi.

Elə sammitin ardınca Bakı-Tiflis-Qars demir yolunun rəsmi açılış tarixinin (28 oktyabr) belli olması özlüyündə çox şey deyir. Bundan əlavə, üç paytaxt BMT Baş Məclisinin tezliklə başlayacaq növbəti sessiyasında Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya məsələləri ilə bağlı təşkilatda vahid mövqedən çıxış edib bəyanat verməklə bağlı ilk anlaşma əldə edib.

Bu kimi mühüm gelişmələr sözsüz ki, işğalçı Ermənistanın üreyincə deyil. Rəsmi İrəvan birdən-birə dörd qonşudan üçü - Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə özünə qarşı böyük təhlükə hesab edir. Çünki işğalçı ölkə Ankara-Bakı-Tiflis üçlü formatında məhz Ankara və Bakının dominant, yəni diktedici mövqedə olduğunu çox yaxşı bilir.

Rusiyalı ekspertlər də Ermənistanın bu nigranlılığına diqqət çəkməyə başlayıblar. Məsələn, musavat.com-un məlumatına görə, tanınmış politoloq, Qafqazşünaslar Elmi Birliyinin sədri Aleksandr Krılov bunla bağlı 1 in.am erməni portalına müsahibəsində deyib: "Mən diqqəti ümumi regional kontekstə cəlb etmək istərdim. Söhbət son illər Türkiyə, Azərbaycan və Gürcüstan arasında müttəfiqliyin möhkəmlənməsindən gedir. Artıq bəyan edilib ki, Nyu-Yorkda, BMT-nin növbəti Baş Məclisi çərçivəsində bu üç ölkənin diplomatları Dağlıq Qarabağ və Abxaziya məsələləri ilə bağlı ortaq mövqə sərgiləyəcəklər. Beləcə, regionda ümumi tendensiya gərginliyin artması istiqamətində gedir. Belə bir vəziyyətdə Ermənistanın NATO təlimlərində iştirakdan imtinası



musavat.com
 Toğrul İsmayil

Türkiyə, Azərbaycan və Gürcüstan işğalçıya sürpriz hazırlayır

Gürcü XİN başçısının İrəvana səfərinin pərdəarxasındakı ilginclik məqam; Sərkisyan üçlü anlaşmanı pozmaq üçün diplomat qalmaqla bağlı Tiflisə güzəştə gedə bilər; **rusiyalı politoloq:** "Bu, Ermənistan üçün pis variant olacaq..."

təbiidir. Gürcüstanın Türkiyə və Azərbaycanın ortaq Qarabağ bəyannaməsinə qoşulmasının mümkünə gəlincə, fikrimcə, bu ehtimal olduqca böyükdür. Əlbəttə ki, sessiya başlamamışdan heç kim yüz faiz deməz ki, Gürcüstanın BMT-də çıxışı necə olacaq. Ancaq əgər ardınca üç ölkənin - Türkiyə, Gürcüstan və Azərbaycanın Gürcüstan və Azərbaycanın Gürcüstan və Azərbaycanın Gürcüstan bütövlüüyü haqda birgə bəyanatı olarsa, bu, Ermənistan üçün pis variant olacaq".

Maraqlıdır ki, BMT sessiyası ərəfəsində Gürcüstanın xarici işlər naziri Mixael Canalidze İrəvanda səfərdə olub. Onu prezident Serj Sərkisyan qəbul edib. Musavat.com-un erməni qaynaqlarına istinadən verdiyi xəbərə görə, sentyabrın 11-də baş tutan görüş zamanı tərəflər "iki-tərəfli münasibətlərin bütün aspektləri"ni müzakirə ediblər. "Aktual regional və beynəlxalq problemlər və təhdidlər, o sıra-

da Dağlıq Qarabağ məsələsi diqqət mərkəzində olub".

Gürcü XİN başçısının İrəvan görüşlərinin detalları belli olmasa da, əslində bu ziyarətin gərək motivi təxmini məlumdur. Məsələn ondadır ki, bu arada Gürcüstanla Ermənistan arasında səfir qalmaqla da yaşayır. Xəbər verdiyimiz kimi, İrəvan separatçı birisini Tiflisə yeni səfir göndərmək istəməsi gürcü tərəfinin etirazı ilə qarşılıb.

Söhbət erməni politoloq, Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın təyinatından gedir. Rəsmi Tiflis S.Minasyana səfir kimi aqreman verməkdən imtina edir və onu arzuolunmaz şəxs sayır. Çünki Gürcüstan tərəfində ciddi şəbhələr var ki, S.Minasyan bu ölkədə Ermənistanı yox, əslində Rusiyanı təmsil edəcək.

Məlumatlara görə, Ermənistan bu yolla Gürcüstanda siyasi fəallığı artırmaq, həmçinin nəqliyyat blokadasını aradan qaldırmaq niyyətindədir. Minasyan həm də

yerli gürcü ermənilərindən hesab edilir. O, Axalkalakda anadan olub və defələrlə separatçı Cavaxetiyanı dəstəkləyib. 2005-ci ildə Rusiyaya müraciət edərək Moskvaya Cavaxetiyaya qoşun yeritməyə və bu yolla dost erməniləri müdafiə etməyə çağırırdı.

Böyük ehtimalla, Sərkisyan-Canelidze görüşündə bu problem əsas diqqət mərkəzində olub. Onun həll olunub-olunmadığını isə bugünlərdə biləcəyik. İstisna deyil ki, Ermənistan hökuməti olduqca həssas bir dönmədə - BMT Baş Məclisi çərçivəsində İrəvana qarşı Ankara, Bakı və Tiflisin üçlü de-marşının hazırlandığı ərəfədə səfir məsələsində Gürcüstan taktiki güzəştə getsin. Yeni səfiri dəyişsin.

Ancaq bu, qərb qonşumuzun Azərbaycan və Türkiyə ilə strateji ilişkələrinə, o sırada gözlənilən birgə bəyanat qarına təsir edəcəkmə? Daha aktual sual da elə budur.

□ **Analitik xidmət**

Ermənistan parlamentində korrupsiya qalmaqlı

Ermənistan parlamentində işləyən vəzifəli şəxslərin korrupsiya və firıldaqçılıq əməlləri ifşa olunub.

Bu barədə "Jamanak" qəzeti yazıb. Nəşrin yazdığına görə, bir müddət əvvəl Ermənistan parlament heyətinin bir neçə yüksək vəzifəli şəxsi işdən azad edilib. Məlumatla görə, həmin şəxslər uzun müddət parlamen-

tin maliyyə resurslarını idarə ediblər.

Belə ki, Ermənistan parlament heyətinin reisi müavini, işlər idarəsinin rəhbəri Erik Minasyan, Maliyyə və mühasibat şöbəsinin reisi müavini Ruzanna Atoyan, mühasibat qeydiyyatı bölməsinin reisi Susanna Ayvazyan tutduğu vəzifədən azad edilib (azvision.az).

Maliyyə və mühasibat qeydiyyatı şöbəsinin reisi Vardan Tovmasyan isə reisi vəzifəsindən azad edilərək eyni şöbənin reisi müavini vəzifəsinə təyin edilib. Qəzetin verdiyi məlumata görə, qeyd edilən şəxslərin fəaliyyətlərinin araşdırılması nəticəsində milyonlarla vəsaitin sui-istifadə yolu ilə mənimsənilməsi halları aşkar edilib.

Qeyd edək ki, Ermənistan-da keçirilən sonuncu parlament seçkilərində qalib gələn yeni deputatlar öz otaqlarını təmir etmək məqsədilə sözügedən heyətə müraciət etmişdi. Lakin mühasibatlıqdan alınan cavab yeni deputatları çıxılmaz vəziyyətə salmışdı. Belə ki, mühasibatlıq parlamentin büdcəsində yetərli vəsaitin olmadığını iddia edərək deputatların otaqlarının təmir edilməyəcəyini bildirmişdi.

Baş verən korrupsiya hallarının parlamentin sabiq sədri Qalust Sahakyanın icazəsi ilə icra edildiyi bildirilir.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İsrail səfəri davam edir. Görüşlər barədə artıq məlumat verilib. Səfərin ikinci günü Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti İkinci Dünya müharibəsi illərində nasizmin qurbanı olmuş yəhudi xalqının nümayəndələrinin xatirəsinə ucaldılan "Yad Va-şem" memorial kompleksini ziyarət edib. MN-dən musavat.com-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Holokost qurbanlarının abidəsi önünə əklil qoyub, xatirə kitabını imzalayıb.

Müdafiə nazirinin İsrailə səfəri çox ciddi hadisə və erməni təbliğatına ciddi zərbədir. Nazirin İsraildə olarkən hərbi dairələrlə görüşünün də müstəsna əhəmiyyəti var. Amma Zakir Həsənovun Azərbaycanın Milli Qəhrəmanı, 1992-ci ilin 8 mayında Şuşa uğrunda döyüşdə həlak olmuş, Şəhidlər Xiyabanında uyuyan tankçı qardaşımız Albert Aqarunovun qardaşı Rantik Aqarunovla görüşməsi xüsusilə diqqət çəkir. Bu, həm də erməni işğalına qarşı döyüşdə fədakarlıq edən hər bir vətəndaşımıza milliyətindən asılı olmayaraq, verilən dəyərin nümunəsi, həm də Ermənistanla mesajdır.

Səfərin Dağlıq Qarabağ məsələsinin həlli, münasibətlərin perspektivi baxımından nə dərəcədə önəmli olması barədə sualımıza Müdafiə Nazirliyinin mətbuat xidmətindən yalnız bu bildirildi ki, səfərdə əsas məqsəd hərbi və hərbi-texniki məsələlərlə bağlı əməkdaşlıqdır. Amma ümumi şəkildə müşahidələr deyir ki, Bakı-Təl-Əviv arasında yeni hərbi sazişlər istisna deyil.

Səfərin önəmindən danışan politoloq Arzu Nağıyev dedi ki, iki dövlət arasında münasibətlər strateji əhəmiyyətlidir: "Bu strateji xarakterin də əsas istiqaməti müdafiə sənayesi sahəsidir. Bununla bağlı statistik rəqəmlərə baxanda bir daha hiss olunur ki, təkə silah və hərbi avadanlığın əldə edilməsi üçün vəsait 5 milyard dollara yaxındır. Təbii ki, iki dövlət arasında iqtisadi münasibətlər bir sıra sahələrdə, o cümlədən

kənd təsərrüfatı, təhsil, informasiya texnologiyaları və s. mövzudur. Bundan başqa, təbii qazın ixracı üçün birgə müəssisələrin yaradılması da planlaşdırılan məsələdir. Zənnimcə, mənəvi dəyərlər də mühüm rol oynayır və çoxsaylı yəhudi icmasının hüquqlarının tam təmin edilməsi və İsraildəki çoxsaylı Azərbaycan diasporunun da İsraildə yüksək səviyyəli təminatı da mühüm amildir. Məhz buna görə də Dağlıq Qarabağ münasibətlərinin həllində İsrailin verdiyi töhfələr, mənəvi və hərbi cəhətdən Azərbaycanın haqq səsinə dünyaya çatdırması mühüm əhəmiyyət kəsb edir".

A.Nağıyev istisna etmir ki, bu münasibətlər ermənilərə və anti-Azərbaycan qüvvələrinə xoş gədə bilməz və vaxtaşırı biz bu münasibətləri pozmaq istəyənlərin şahidi oluruq: "Lakin Azərbaycan balanslı siyasət yürüdü və heç kəmin hüququnu pozmur. Müdafiə nazirinin İsrailə səfəri və keçirdiyi görüşlər də bunu bir daha təsdiq edir. Erməniləri narazı salan əsas məhz Azərbaycanın İsraildən əldə etdiyi müasir texnikadan işğalçı qüvvələrə qarşı apardığı müharibədə müsbət istiqamətdə istifadəsidir. Fikrimcə, səfirlik məsələsi də yaxın gələcəkdə öz həllini tapacaq".

Politoloq Elçin Mirzəbəyli də bildirdi ki, Azərbaycan müdafiə nazirinin İsrailə səfəri iki ölkə arasında hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: "Amma bu səfərin sensasiya xarakterli bir hadisə kimi dəyərləndirilməsi-

Müdafiə nazirinin İsrail səfərindən mühüm gözləntilər

Bakı-Təl-Əviv arasında yeni hərbi sazişlər istisna deyil; Ermənistanı məyus edən prosesin növbəti mərhələsinə start verilib; səfirliyin açılması da gündəmə gələ bilər...



nin tərəfdarı deyiləm. Azərbaycanla İsrail arasında çox yaxşı münasibətlər var və bu münasibətlər hərbi sənaye sahəsində də özünü büruzə verir. İsrail Azərbaycanın sabit, dayanıqlı tərəfdaşdır. Münasibətlərin inkişafı hər iki dövlətin mənafeyinə xidmət edir. İki ölkə arasında hərbi sahədəki əməkdaşlığın üstünlüyü və gətirdiyi dividentlərin yaxın tarixdə şahidi olmuşuq. Düşünürəm ki, bu əlaqələrin inkişafı üçün geniş perspektivlər var. Qənaətimə görə, Azərbaycanın İsraildə səfirliyinin açılmasının zamanı da çoxdan yetişib. Bu məsələdə bizi bir kimsə ittiham edə bilməz. Azərbaycan torpaqları Er-

mənistan tərəfindən işğal olunub və ölkəmizin qarşısında dayanan ən önəmli məsələ işğala son qoyulmasıdır".

E.Mirzəbəylinin fikrincə, bu məsələdə kim bizim ədalətli mövqeyimizi dəstəkləyirsə, o, bizim dostumuzdur: "Ermənistanla yaxından əməkdaşlıq edən, başqa bəhanə tapılmadıqda ermənilərlə ortaq dəyərlərə malik olduqlarını iddia edənlər isə heç bir halda bizi ittiham edə bilməzlər. İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycanın hərbi sənaye kompleksinin güclənməsində, silahlı qüvvələrimizin hərbi-texniki bazasının möhkəmləndirilməsində iş-

tirəkdirsə, deməli, dolayısıyla həm də işğala son qoyulmasına dəstək verir. Deməli, İsrail Azərbaycanın haqlı mövqeyini əməldə dəstəkləyir və bizim dostumuzdur. O zaman niyə dostumuzun evində bizim də bir diplomatik köşəmiz olmasın? Azərbaycanla İsrailin münasibətlərindən isə ona görə narahatdırlar ki, Bakı ilə Təl-Əviv arasındakı əlaqələr bəzilər üçün aparıcı ideoloji xəttə çevrilmiş anti-İsrail ritorikasını dəyərdən salır. Cəmiyyətə təqdim etmək üçün isə başqa alternativləri qalmır".

Müdafiə nazirinin İsrailə səfəri etdiyi gün İsrail vətəndaşı olan blogger Aleksandr Lapşinin prezident tərəfindən əfv edilməsi də diqqət çəkdi. Hətta dərhal xəbərlər yayıldı ki, nazir Təl-Əviv səfər edərkən bloggeri də öz təyyarəsində İsrailə aparıb. Lakin Müdafiə Nazirliyindən bu məlumat təkzib edildi. Bildirildi ki, prezidentin əfv fərmanı elan olunan zaman artıq nazir İsraildə idi.

Azərbaycan prezidentinin

hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov da AZƏRTAC-a müsahibəsində Lapşin mövzusunda danışdı. Dövlət rəsmisinin sözlərindən bəlli olub ki, Lapşin hələ də ölkəmizdədir. F. Ələsgərov bildirib ki, əfv sərəncamından sonra bir sıra KİV-də Aleksandr Lapşinin başqa bir dövlətə ekstradisiya olunacağı və ya təhvil veriləcəyi barədə məlumatlar yayılıb: "Lakin burada müəyyən hüquqi anlayışlar qarışıdır. Belə ki, Aleksandr Lapşin əfv edildiyi üçün onun hansısa dövlətə verilməsi məsələsi artıq gündəmdən düşüb. Beynəlxalq konvensiyalara görə, məhkum edilmiş şəxsin başqa dövlətə verilməsinin məqsədi onun cəzasını vətəndaşı olduğu ölkədə çəkməkdir. Cənab prezidentin əfv sərəncamından sonra Aleksandr Lapşin cəzasının qalan hissəsini çəkməkdən azad edilib və o, gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir. Bəzə olan məlumata görə, A. Lapşin vətəndaşı olduğu İsrailə getmək arzusundadır. O, sağlamdır, səhhətində heç bir problem yoxdur və istədiyi zaman İsrailə gedə bilər".

□ Cavid TURAN

Dilqəm Əsgərovun oğlu ATƏT tribunasında dünyaya səsləndi

Dini liderlərin görüşü girovların taleyini dəyişmədi


"Dini liderlərin görüşlərinin müəyyən əhəmiyyəti var. Dialoq mədəniyyətini qoruyub saxlamaq baxımından bu faydalıdır. Ancaq Ermənistanın Azərbaycan torpaqlarını işğal ilə bağlı məsələnin həllinə təsir göstərəcək mahiyyətdə bir görüş deyil".

Deputat Fazil Mustafa bu fikirləri Azərbaycan və Ermənistan dini liderlərinin Moskva görüşünü "Yeni Müsavat"a şərh edərkən deyib. Onun sözlərinə görə, daha real vasitələrə diqqət yönəltməliyik: "Hərbi təzyiq olmadan ermənilərin hansısa addımdan geri durması gözlənilən deyil".

Politoloq Arzu Nağıyev isə bildirdi ki, dini liderlərin görüşündən ciddi bir nəticə gözlənmək də düzgün olmazdı: "Təbii ki, burada əsas məqsəd yenə də Rusiyanın məhz regionda aparıcı rol oynamasını nümayiş etdirmək istəyi idi. Məlumdur ki,

Ermənistan bir kilsə dövlətidir. Yeni dini liderin və onun təmsil etdiyi qurumun bütün dünyada Ermənistan hakimiyyətinə təsiri çox güclüdür. Təəssüf hissi ilə qeyd edilməlidir ki, məhz Qaregin də Sərkisyanın verdiyi bəyanatları təkrarladı. Yeni özge vaxt mənəvi dəyərlərin daşıyıcısı kimi özlərini təqdim etməyə çalışan kilsə sanki bir hərbi komandir kimi bəyanatla çıxış edib döyüş taktikasından danışdı. Belə olduğu halda hər hansı irəliləyişdən danışmaq düzgün olmazdı".

Politoloq qeyd etdi ki, Şeyxin bəyanatı Azərbaycanın



nın ərazi bütövlüyünün qorunması və beynəlxalq hüquq normalarına, humanizmə söykənən bir çıxış kimi yadda qaldı: "Onun Bakıdakı erməni kilsəsi ilə bağlı dəvəti mühüm

bir mesaj idi. Yəni dünya ictimaiyyəti də bilməlidir ki, əsas məsələ təcavüzkar siyasətinə mələk donu geydirən ermənilərin istər dinə, istərsə də digər dəyərlərə hörmətsizliyin-

dədir. Girovlarla bağlı addımlar da təəssüf ki, bir çağırış kimi qaldı. Zənnimcə, belə bir humanist addım atılsaydı, sülh danışıqlarına ancaq müsbət təsir edərdi".

Qeyd edək ki, dini liderlərin görüşündə kəlbəcərli girovların azadlığı ilə bağlı razılaşmanın əldə oluna biləcəyi ehtimalı var idi. Lakin Şeyx həzrətləri bu barədə çağırış etsə də, Qaregin özünü eşitməzliyə vurdu. Bəyanatda isə ümumi şəkildə mülki şəxslərin dəyişdirilməsindən bəhs olunur...

Bu arada Kəlbəcər girovu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ATƏT-in Varşavada keçiriləcək sammitində iştirak edir. K. Əsgərov bildirib ki, sammitdə çıxışı zamanı Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı və həmyerlilərimizin Kəlbəcərdə girov götürülməsi ilə bağlı məsələ qaldıracaq.

Qeyd edək ki, 11-22 sentyabr tarixində Varşavada ATƏT-in növbəti sammiti keçiriləcək. Sammitdə 57 ölkənin diplomatları, həmçinin insan haqları təşkilatları və media mənsubları iştirak edəcək. K.Əsgərov da Azərbaycan Demokriya və İnsan Haqları İnstitutunun (ADİH) rəhbəri

Əhməd Şahidovun dəstəyi ilə sammitdə iştirak edir.

Görünür, bu fakt erməniləri narahat edib. Belə ki, erməni mediası D.Əsgərovun oğlunun atasından yarım ildir xəbər tuta bilməməsinə təkbiz etməyə çalışıb. Ailəyə guya may, iyun və avqust aylarında məktub çatdırıldığı iddia olunub. Amma K.Əsgərov "Beynəlxalq Qızıl Xaç"ın təmsilçilərini də təkbiz edərək atasının taleyindən narahat olduğunu bildirib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-babaları yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürüldülər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürüldü.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Dini liderlərin görüşü isə girovların taleyində hər hansı dəyişikliyə səbəb olmadı...

□ Cavid TURAN

Terrorçulara qoşulmuş 151 nəfər Azərbaycan vətəndaşlığından çıxarılıb



"Bu gün dünyanın müxtəlif yerlərində indiyə qədər davam edən hərbi-siyasi qarşıdurmaların, terror fəaliyyətinin acı nəticələri məsafələrdən asılı olmayaraq ölkəmizin də təhlükəsizliyinə təsir göstərir".

Bunu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəis müavini İlqar Musayev Ağdam rayonunun Quzanlı qəsəbəsində "Vətəni müdafiəyə daim hazır" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda çıxışı zaman deyib.

O qeyd edib ki, bunlara xüsusən son illərdə geniş vüsət almış dini radikallaşma meyillərinin güclənməsi, dini pərdə altında terrorçu və ekstremist fəaliyyətin yayılması kimi faktorlar da aiddir: "Təəssüf ki, əksəriyyəti gənclər olan bir qisim Azərbaycan vətəndaşı da radikal və ekstremist təbliğatın təsiri altında ölkəmizə yaxın olan Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulmuşlar. Məlumatlara görə, onların çoxu döyüşlər zamanı öldürüldü".

İ. Musayev vurğulayıb ki, terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub: "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilib".

Torpaq üstündə Qubada məmuru bıçaqladılar



"Ərazi idarəetmə şöbəsinin müdiri Nizaməddin Əmrullayevin vəziyyəti normaldır. Quba xəstəxanasının baş həkim əvəzi Əlyar Sərvərovun verdiyi məlumata görə, xəstənin həyatı üçün ciddi heç nə yoxdur".

Bunu modern.az-a açıqlamasında Qubadan seçilən deputat Vahid Əhmədov rayon icra hakimiyyətinin şöbəsinin müdiri Nizaməddin Əmrullayevdən danışarkən deyib.

O bildirib ki, hadisə mübahisə zəminində baş verib: "Mənə verilən məlumata görə, bıçaqlanma hadisəsi torpaq məsələsi üstündə yaranıb. Belə ki, Əmrullayevlə yerliləri arasında torpaq üstündə mübahisə yaranıb. Sonda mübahisə qarşı tərəfin şöbə müdiri bıçaqlaması ilə nəticələnib".

Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin (RİH) Ərazi və idarəetmə şöbəsinin müdiri Nizaməddin Əmrullayev sentyabrın 11-də bıçaqlanıb. O, dərhal xəstəxanaya yerləşdirilib.

Nizaməddin Əmrullayevi Nügədi kənd sakini Şakir Mədətovun bıçaqladığı açıqlanıb. O, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

İtkin düşmüş 3868 nəfər axtarılır

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu son 2 ildə itkinlərə aid siyahıların dəqiqləşdirilmə sahəsində ciddi və təxirəsalınmaz işlər aparır. Hazırda bu iş yekunlaşıb. Amma problemin həssas, eyni zamanda humanitar tərəfini nəzərə alsaq, siyahıda cüzi dəyişikliklərin edilməsi mümkündür".

APA-nın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O bildirib ki, Dövlət Komissiyasında bu il sentyabrın 1-nə olan məlumata əsasən, 3868 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatı alınıb: "Onlardan 3126 nəfəri hərbi, 742 nəfəri mülki şəxsdir. Mülki şəxslərin arasında 62 nəfər uşaq, 262 nəfər qadın, 302 nəfəri isə qocadır. Bundan başqa, itkin düşmüş 3868 nəfərin 872 nəfəri intensiv hərbi əməliyyatlar zamanı Ermənistan hərbiçiləri tərəfindən əsir və girov götürülməsi, saxlanması barədə məlumatlar əldə edilib. Onlardan 591 nəfəri hərbi, 281 nəfəri mülki şəxsdir. Mülki şəxslərin arasında 29 uşaq, 98 qadın, 111 qoca olub. Munaqişə zamanı Ermənistan tərəfindən bütün beynəlxalq normalar pozulub".

Sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bakı Şəhər Polis İdarəsi və şəhər prokurorluğu hissələrə parçalanmış şəxsin baş hissəsinin fotosunu yaymaqla onun kimliyini tanıya biləcək şəxslərin köməyi ilə müəyyən etməyə çalışırlar. 1 həftədir ki, nəticə yoxdur. Bununla belə, hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri də davam etdirilir.

"Yeni Müsavat"a daxil olan məlumata görə, istintaqçılar mərhumun qollarını da bu günə qədər axtarırlar. Bundan başqa, tapılan başın ekspertizası zamanı da iş üçün əhəmiyyət kəsb edə biləcək məqamlar üzə çıxıb. Aydın olub ki, mərhumun başı, qaşları, hətta kirpikləri də qırılıb. Bu prosesin qətdən sonra həyata keçirildiyi ehtimal edilir.

Mərhumun qolları niyə xüsusi şəkildə gizlədilib? Niyə qaşları, başı, hətta kirpikləri qırılıb?

Mərhumun öldürüldəndən sonra hissələrə parçalanıb kanalizasiyaya atılmasının qətlin ört-basdır edilməsinə hesablanmasında birmənalıdır. Qatil bu hərəkəti "meyit yoxdur, fakt da yoxdur" düşüncəsi ilə etsə də, artıq meyit də, fakt da ortadadır.

Amma belə görünür ki, qatil və ya qatillər hissələrə parçalanmış bədənin tapılacağı ehtimalını da nəzərdən keçiriblər və mərhumun qollarını kanalizasiyaya atmayıblar.

Belədə daha bir sual yaranır - qatil qolları gizlətməklə niyə nail olmaq istəyib?

Mümkündür ki, mərhum əvvəllər məhkum edilmiş şəxs olub və onun polisən kartotekalarında əl-barmaq izləri

Hövsanda tapılan kəsilən başla bağlı sensasion ehtimallar

İstintaqçılar parçalanmış meyitin qollarını axtarırlar



Mərhumun fotosəklini bir daha təqdim edirik. Həmin şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı Şəhər Prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.

Xatırladaq ki, Suraxanı rayonunda törədilmiş vəhşicəsinə qətlə bağlı yaradılmış əməliyyat-istintaq qrupu doğranmış bədəni sentyabrın 5-də aşkar edilən şəxsin kəsilmiş başını, habelə ayaqlarını tapıb. Xəbərə görə, kriminalistlər kəsilmiş başı və ayaqları "Azərsu" ASC-nin Hövsan aerasiya stansiyasının yaxınlığında aşkar ediblər. Qətlə yetirilmiş şəxsin bədəni də bundan əvvəl həmin ərazidə aşkarlanmışdı. Onun bədəninə dörd güllə yeri aşkar edilib. Güllələr yaxın məsafədən atılıb, ancaq güllələr tapılmadığından silahın tipini müəyyən etmək mümkün olmayıb. Belə görünür ki, qətlə törədən şəxsi güllələdikdən sonra onun meyitini doğrayaraq kanalizasiya kollektoruna atıblar. Qətlin haradasa şəhərdən kənarında, kimsəsiz yerdə törədildiyi ehtimal edilir. Şəxsin kəsilmiş başı onun kimliyini müəyyən etməyə imkan verəcək vəziyyətdədir. Lakin hələlik vəhşicəsinə öldürülmüş şəxsin kimliyi müəyyən olunmayıb. İstintaq-əməliyyat tədbirləri davam edir.

□ E.MƏMMƏDƏLİYEV

var. Qatil də mərhumun kimliyi haqda bilgilid olduğundan qollarını kəsib və kanalizasiyaya atmayıb. Qatil əl-barmaq izlərinə əsasən mərhumun kimliyini müəyyən edib biləcəyini təxmin edib və bunu nəzərə alaraq qolları xüsusi olaraq gizlətməyə çalışıb. Bununla da istintaqçılara mərhumun şəxsiyyətini müəyyən etməyə çalışırdı.

Mərhumun saçlarının, qaş və kirpiklərinin qırılması isə belə nəticə çıxarmağa əsas verir ki, öldürülən, böyük ehtimalla, radikal dindarlardan olub. Qatil mərhumun baş-qaşını qırmaqla ümumi görünüşünü tanınmaz hala qədər dəyişməyə cəhd edib.

Daha bir maraqlı detal odur ki, qatil 4 atəş açmaqla şəxsi həyatdan məhrum edib. Bundan sonra hadisə yerindən gillizləri də götürməyi unutmayıb. Bu da son nəticədə istintaqçılara qətlin hansı silahla törədildiyini dəqiqləş-

dirməyə imkan verməyib.

Qatilin bunca tədbirli olması maraqlı bir sualı da aktuallaşdırır, kimliyi barəsində fikir yadır.

Qatil kimdir? Hansı peşənin sahibi olub? İstintaq işinin inceliklərini haradan bilir?

Mümkündür ki, qatil hüquq-mühafizə orqanlarının iş prinsiplərinə, əməliyyat-istintaq işlərinin aparılma qaydasına bələd biridir. O, atdığı addımlarla - ilk əvvəl hadisə yerindən gillizləri yığmaqla, meyiti parçalamaqla, sonradan qolları gizlətməklə, saçlarını, kirpiklərini qırmaqla cinayətin üstünün açılmasını gizlətməyə nail olmağa çalışıb. Belə görünür ki, hələlik buna nail olub. Qatilin qətlin üstünün açılmasına qarşı bunca preventiv tədbirlər görməsi onun qətlin üstünün açılmaması üçün də addımlar atacağı ehtimalını gücləndirir. O, qətl barəsində hər hansı bir formada məlumatlı olan şəxsi və ya şəxsləri də aradan götürmək üçün hərəkətə keçə bilər. Bəlkə də artıq keçib...

DTX-dən əhaliyə erməni "WiFi" xəbərdarlığı

"Azərbaycanın düşmənlə təmas xətti yaşayış məntəqələrinə yaxın məsafədə yerləşir. Bu səbəbdən ordumuzun canlı qüvvəsinin, hərbi texnikasının yerdəyişmələri, əraziyə yeni hərbi texnikaların gətirilməsi əksər hallarda yerli sakinlər tərəfindən müşahidə edilir və bununla da onlar artıq vacib informasiya daşıyıcısına çevrilirlər".

"Trend"in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İlqar Musayev Ağdam rayonunun Quzanlı qəsəbəsində "Vətəni müdafiəyə daim hazır" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda çıxışı zaman deyib.

İ. Musayev bildirib ki, bu vətəndaşların bəziləri şahidi olduqları hərbi və təhlükəsizlik tədbirləri barədə fikirlərini, yaxud çəkdiqləri video və fotosəkilləri öz yaxınları ilə sosial şəbəkələr və mobil telefon vasitəsilə bölüşürlər: "Bununla da onlar əslində düşməne cəbhə xəttində əməliyyat şəraitini qiymət-

ləndirməyə və ordumuza qarşı qabaqalayıcı tədbirlər görməyə şərait yarada bilən informasiyanın sızmasına səbəb olurlar. Bu cür hallar mülki əhalinin müdafiəsinin etibarlı təşkili və düşmənin təxribatlarının vaxtında qarşısının alınması üçün görülən tədbirlərə zərər vurmaqla yanaşı, döyüş bölgəsində xidmət aparan zabıt və əsgərlərin həyatına ciddi təhlükə yaradır".

DTX rəisinin müavini vurğulayıb ki, ümumiyyətlə, hər bir vətəndaş, xüsusilə təmas xəttinə yaxın yaşayış məntəqələrinin hər bir sakini bu məsələnin məsuliyyətini ciddi şəkildə dərk etməli və dövlət təhlükəsizliyinə zərər vura biləcək hər



hansı məlumatların yayılmasından çəkinməlidir:

"Araşdırmalar düşmənin Azərbaycanın efir məkanında, həmçinin sosial şəbəkələrdə məlumat toplanmasına xüsusi önəm verdiyini göstərir. Bu səbəbdən vətəndaşların ayıq-sayıq olmaları, cəbhəyanı ərazilərdə yaşayan sakinlərin və

xidmətdə olan hərbiçilərimizin internet şəbəkələrindən, mobil texnologiyalardan diqqətlə və ehtiyatla istifadə etmələri, xüsusilə düşmənin tərəfindən təbii edilə biləcək məlumat və açıq "WiFi" efirinə qoşulmamaqları tövsiyə olunur. Biz müharibə şəraitində yaşadığımız qətiyyəni unutmamalıyıq".

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDİF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi


Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İsrailə səfəri şübhəsiz ki, iki strateji tərəfdaş ölkə arasında münasibətlərin daha yüksək mərhələyə keçməsi ilə yadda qalacaq. Söhbət öncəliklə yəhudi dövləti ilə Azərbaycanın hərbi və hərbi-texniki sahədə əməkdaşlığının daha da güclənməsindən gedir. Azərbaycanlı hərbi nazirin səfəri çərçivəsində yəqin ki, bu yöndə yeni perspektiv anlaşmaların şahidi olacağıq.



Gözəldiyi kimi, bu səfər erməni tərəfində dərin narahatlıq doğurub. Məsələ ondadır ki, son vaxtlar erməni təbliğat maşını dəridən-qabıqdan çıxdı ki, Bakı ilə Təl-Əvivin münasibətlərinə zərbə vursun. Çünki işğalçı yaxşı başa düşür ki, İsrailə əlaqələr tək-cə hərbi sferanı əhatə eləmir. Bu, həm də beynəlxalq yəhudi lobbisinin rəğbətində Azərbaycan tərəfdə olması məsələsidir. Ancaq göründüyü kimi, İrəvanın və erməni lobbisinin səy və cəhdləri bütünlüklə fiasko olub. İki dövlət arasında əməkdaşlığa nəinki kölgə düşməyib, əksinə, o,

daha da genişlənməyə kurs götürüb.

Düşməni əndişələndirən üçüncü səbəb isə əlbəttə ki, Azərbaycanın öz hərbi potensialını artırmaq baxımından İsrail kimi güclü hərbi-texniki və texnoloji imkanlara malik bir dövlətin timsalında alternativ silah satıcısına malik olmasıdır. Ermənistanın isə belə alternativi yoxdur. O, bütünlüklə Rusiyadan asılıdır, Kremlin "əlinə" baxır. Üstəlik, acından ölən Ermənistanın başqa dövlətlərdən müasir silah-sursat almaq imkanları da yox səviyyəsinədədir.



"Qarabağ"ın stadionu erməni bombaları ilə dağıdılıb" - Qərb nəşri

"Əgər bu gün regionda vəziyyət ayrı cür olsaydı, dünyanın diqqəti Ağdam şəhərinə yönələrdi. Burada UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın İngiltərənin "Çelsi" komandası ilə oyunu keçirilirdi".

Bu barədə Böyük Britaniyanın "Independent" nəşri yazıb. Məqalədə qeyd olunur ki, bu gün (dünən-red.) Ağdamın "İmarət" stadionunu erməni snayperləri görür: "Qarabağ"ın oynadığı stadion erməni bombaları ilə dağıdılıb".

Müəllif yazır ki, "Qarabağ"ın Çempionlar Liqasında uğurlu çıxışı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsinin daha geniş işıqlandırılmasına imkan verəcək: "Klubun Çempionlar Liqasındakı çıxışından sonra daha çox insan Qarabağın Azərbaycan torpağı olduğunu biləcək və bir daha primitiv erməni təbliğatına uymayacaq".

Qeyd edək ki, dünən UEFA Çempionlar Liqasında "Qarabağ" Londonda "Çelsi"nin qonağı olub.



İki hərbi nazirin iki fərqli səfəri - Qarabağa görə...

Azərbaycanın İsrailə əlaqələri genişlənkən, düşmən ölkənin özünə alternativ silah tədarükçüsü tapmaq səyləri daşa dirəndi; Ermənistanda Rusiyanı Qarabağ anlaşması önündə əsas əngəl sayanların sayı artır...

Bu xüsusda Ermənistanın müdafiə naziri Vigen Sərkisyanın təzəcə başa çatan Çin səfərinin düşmən ölkənin hərbi göstəricilərinin yaxşılaşdırılması baxımından heç bir önemi ola bilməz. Hərçənd bezi erməni siyasi şərhçiləri bu səfəri Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İsrailə səfəri ilə müqayisəyə uğursuz cəhdlər edirlər. Guya Azərbaycan İsrailin, Ermənistan isə Çinin timsalında özünə alternativ silah tədarükçüsü axtarır. Hərçənd İsrail çoxdan Azərbaycanın mühüm silah tərəfdaşdır.

Bakının silahlanma məsələsində şəxələnmə siyasətinə onun iqtisadi potensialı ilə uzlaşmaqla bərabər, doğru taktikadır. Həm də o səbəbə ki, bəzi analitiklərə görə, bir azdan Rusiyanın hərbi-sənaye kompleksinə qarşı da beynəlxalq sanksiyalar işə düşsə, o zaman Azərbaycan elə böyük problemlə üzləşməyəcək, çünki alternativi olacaq. Ermənistan haqda isə bunu demək çətinidir. Birinci ona görə ki, Moskva İrəvanın başqa dövlətlərə üz tutmasına imkan vermez.

İkincisi isə vurğulandığı kimi, düşmən ölkənin üçüncü dövlətdən, məsələn, lap elə İsraildən müasir bazar qiymət-

lərinə bahalı hərbi texnika almaq imkanları yoxdur. Rusiyadan isə o, silahları ya güzəştli qiymətə, ya da elə Rusiyanın verdiyi kredit hesabına əldə edir.

Erməni xalqının fəlakəti də elə Rusiyadan asılı durumda olması, daha doğrusu, onun girovuna çevrilməsidir - təbii ki, öz istəyi ilə, könüllü şəkildə. Artıq yavaş-yavaş erməni cəmiyyətində də dərk edilməyə başlanıb ki, Ermənistanın xilas və inkişafı heç də Rusiya ilə "əbədi müttəfiqlik"də deyil. Məntiqlə, belə olsaydı, həm Dağlıq Qarabağ problemi ermənilərin xeyrinə həllini tapar, həm də Ermənistan regionun inkişaf edən ölkələrindən birinə çevrilərdi.

Bunların heç biri yoxdur. Üstəgəl, bu fonda Azərbaycanın iqtisadi və hərbi cəhətcə güclənməkdə davam etməsi, Rusiyanın özünün də Bakıya silah verməsi işğalçı tərəfi daha da rahatsız etməkdədir. O üzəndə Ermənistanda Rusiyaya inam-etimad getdikcə məyusluqla əvəz olunmaqdadır. Bunu keçirilən son rəy sorğuları da təsdiqləyir.

Məsələn, belə oğruların birinə görə, ermənilərin 50,67%-i Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün onlara xeyir gətirmədiyini düşünür (axar.az). Bu nəticə ermə-

ni ekspert Stepan Qriqoryanın Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuda iştirak edənlərin 45,33%-i isə Avrasiya İttifaqının ermənilərin həyatına müsbət təsir göstərdiyini bildiriblər. Respondentlərin 37%-i Ermənistan iqtisadiyyatının zəifləməsinin Avrasiya İttifaqı ilə bağlı olduğunu düşünür.

Ermənilərin artıq Rusiyanın müttəfiqliyi ilə bağlı fikirləri də dəyişib. Belə ki, əhalinin yalnız 34,33%-i Rusiyanı İrəvanın əsl müttəfiqi sayır. 35,11% Moskvanın müttəfiqlik öhdəliklərini qismən yerinə yetirdiyini düşünür. Ermənilərin əksəriyyəti (40%) məhz Rusiyanın onların Avropa Birliyi ilə əlaqələrinə maneə yaratdığını hesab edir.

Dağlıq Qarabağ məsələsinə gəlincə isə respondentlər bu konflikte Rusiyanın neqativ təsir (56%) göstərdiyinə inanırlar. Yalnız 40% şəxs bunun əksini fikirləşir. "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı öhdəliklərini qismən yerinə yetirdiyini düşünür. Ermənilərin əksəriyyəti (40%) məhz Rusiyanın onların Avropa Birliyi ilə əlaqələrinə maneə yaratdığını hesab edir.

Qeyd edək ki, sorğu Ermənistanın Gümrü, Vanadzor,

İrəvan, Vayke, Yequeknadzor şəhərlərində və Azərbaycanın işğal olunmuş Xocavənd rayonunda aparılıb.

Sorğudan hasil olunan əsas qənaət əlbəttə ki, erməni cəmiyyətində Rusiyaya etimad və güvənin azalması hesab edilə bilər. Ancaq maraqlı bir məqam var: diqqət edildisə, respondentlərin 56%-i Rusiyanı Qarabağ probleminin həllində əngəl hesab edir. O zaman sual ortaya çıxır: elə isə nədən Ermənistan Rusiyadan bərk-bərk yapışib, onun regiondakı forpostu və vassalı kimi qalmaqda davam edir? Belə çıxır ki, ermənilər həm Rusiyaya inanmır, həm də ondan mədət umurlar. Görünür, bu da erməni psixologiyasının özünəməxsusluğu və qəribəlikləri ilə bağlıdır.

Ancaq bu da bir sərt gerçəklikdir ki, Rusiya Ermənistan Azərbaycan torpaqlarının işğalında yardım eləmə də, ona xoşbəxtlik gətirməyib. Münaqişədən hansısa qüvvə, ölkə qazanıbsa da, bu, Ermənistan və erməni xalqı deyil. Qarabağ məsələsi hesabına Azərbaycanı və Ermənistanı öz orbitində saxlayan Rusiyanın özüdür.

"Bədbəxt işğalçı" - bu gün Ermənistanın ən çox yaraşan epitet də elə budur...

Dünya gündəminin son günlərinin əsas qəhrəmanı Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvildir. Onun sentyabrın 10-u gecəsi zorla girişi yasaq edilən Ukraynaya daxil olması ilə bağlı gedən müzakirələr getdikcə qızışır.

Hazırda onun ətrafında gedən əsas söz-söhbətlər həbs olunma ehtimalları və Ukrayna prezidentliyi uğrunda mübarizədə qalib gəlib-gəlməyəcəyi ilə bağlı məsələlərdir. İstənilən halda gedən müzakirələrdə Saakaşviliyə olan rəğbət açıq şəkildə özünü büruzə verir. Doğrudur, onun hüquqşünas kimi beynəlxalq hüquq normalarını pozduğu, amma bununla belə, cəsarətli addım atdığı vurğulanır.

Saakaşvilinin özünü təhlükəyə ataraq, Ukraynaya dönməsi ona hansı üstünlükləri verdi?

Politoloq Elxan Şahinoğlu Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsinin yanlış olduğunu bildirdi: "Porosenko Saakaşvilini vətəndaşlıqdan məhrum etməklə yanlışlığa yol verdi. Porosenko bu qərarı ABŞ-a rəsmi səfəri zamanı verdi. Ukrayna prezidenti düşünürdü ki, əgər Vaşinqton bu prosesə mane olmayacağına, Saakaşvili problemini həll etmək asan olacağına, Doğrudur, Barak Obama administrasiyasından fərqli olaraq Donald Trump administrasiyasını Mixail Saakaşvili və onun problemləri az maraqlandırır. Ancaq Porosenko Vaşinqtonun icazəsini alarkən Saakaşvili fenomeninin özünü doğru-dürüst proqnozlaşdırma bilmədi və oturduğu yerdə başına iş açdı. Mixail Saakaşvili Odessa qubernatorluğundan uzaqlaşdırıldıqdan sonra Porosenkoya

Saakaşvili Ukrayna prezidentliyi yolunda

Elxan Şahinoğlu: "Hətta silahlı batalyonlar içərisində Saakaşviliyə dəstək vermək istəyənlər var..."



qarşı müxalifətə keçdi və Kiyevdə hərəkət yaratdı. Ancaq Saakaşvilinin və onun hərəkatının elə böyük reytingi yox idi və Gürcüstanın keçmiş prezidenti gələcək parlament və prezident seçkisində kifayət qədər səs toplaya bilməyəcəkdi. Ukrayna Gürcüstan deyil ki, ukraynalılar başqa millətin nümayəndəsinin prezidentliyə yolunu açsın. Porosenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etməklə bəlkə də düşündüyünün əksi ilə üzleşdi. Porosenko düşünürdü ki, Saakaşvilini vətəndaşlıqdan məhrum etməklə onu Ukrayna siyasətindən siləcək və Saakaşvili Gürcüstana gedə bilmədiyi kimi Ukraynaya da geri qayıtmayacaq və Qərb ölkələrinin birində qərar tutaraq, ömrünü pedaqoji fəaliyyətə həsr edəcək. Ancaq görünür, Porosenko Saakaşvilini yaxşı tanımayıb. Saakaşvili əsl siyasətçi kimi mübarizədən çəkinmədi, həbsdən qorxmayaraq Ukraynaya geri qayıtdı və Porosenkonun planlarını pozdu. Saakaşvili vəd etdiyi kimi Ukrayna sərhədini keçdi. Bu, Porosenkonun imicinə ciddi zərbə oldu. İndi Porosenko ciddi dilemma qarşısındadır. Saakaşvilini sərbəst buraxsalar, o, Kiyevə gedərək, Porosenkonun əsas rəqibi Yuliya Timoşenko ilə siyasi blok formalaşdıracaq. Həbsinə qərar versə, Ukraynada növbəti çalxalanma dövrü başlayacaq ki, nəticəsini əvvəlcədən kimse proqnozlaşdırma bilməz. Bir sözlə, Saakaşvili Porosenkonun planlarını pozdu. Porosenko parlamentdəki son çıxışında özü də etiraf etdi ki, islahatlar yerində sayır. Saakaşviliyə də elə bu lazımdır. O,

Ukraynada qaldığı hər gün Porosenkonun siyasətini faktlarla sərt tənqid edəcək. Saakaşvili Ukraynaya şəhər-şəhər gəzib indiki hakimiyyət əleyhinə təbliğat aparmaq istəyir. Bu işdə ona Porosenkoya rəqib olan bütün güclər kömək edəcək. Hətta silahlı batalyonlar içərisində Saakaşviliyə dəstək vermək istəyənlər var. Bu o deməkdir ki, Porosenkonun keçmişdə bütün batalyonları Müdafiə Nazirliyinə tabe etdirmək siyasəti uğur qazanmayıb".

Politoloq Saakaşvilinin prezidentlik uğrunda əsas rəqibindən də söz açdı: "Saakaşvilini əsas rəqibi daxili işlər naziri Arsen Avakov üçün də ağır günlər başlayır. Əgər o, Saakaşvilini neytrallaşdırmaq istəsə və ya ona qarşı hər hansı sui-qəsd hazırlasa, bu, Avakov baha başa gələcək. Mən Kiyevə səfərlərim zamanı müxtəlif batalyonlarda xidmət edən millətçi qrupların nümayəndələri ilə görüşüb, onların Avakov barədə fikirlərini öyrəndim. Onlara kiçik bəhanə lazımdır ki, Avakovu Ukrayna siyasətindən silsinlər. Əlbəttə, Saakaşvilinin Ukraynada prezident seçilmək şansı azdır. Ancaq o, öz fəaliyyəti ilə Porosenkoya çox başağrı yaradacaq və Saakaşvili bu fəaliyyəti ilə Ukrayna prezidentinin gələcək seçkilərdə mümkün rəqibinin imkanlarını gücləndirəcək. Təəssüf ki, hazırda bu qarşıqlıqdan Kreml yararlanmağa çalışır. Həm Porosenko, həm də Saakaşvili Kremlin əsas düşmənləridir. Buna baxmayaraq, Kreml iki düşməninin



Türkiyə Rusiyanın S-400 zenit-raket sistemini alır

Rusiya və Türkiyə S-400 zenit-raket sisteminin tədarükü haqqında saziş imzalayıblar. Virtualaz.org RIA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiyanın hərbi-texniki əməkdaşlıq məsələləri üzrə Federal Xidmətinin mətbuat mərkəzi xəbər yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan buna görə Rusiya tərəfinə beh də verdiyini bildirmişdi: "Mən və Putin bu mövzuda qərarlıyıq".

RF prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin də tərəflər arasında saziş imzalandığını təsdiqləyib: "Hazırda razılaşma icraya hazırlanır".

Xatırladaq ki, bir çox hərbi ekspertlər S-400 zenit qurğusunu Putinin ən ölümcül silahlarından biri kimi xarakterizə edirlər. Raketin mərmi sistemi havadan gələ biləcək bütün təhlükələri yox etmək üçün hazırlanıb. S-400 Triumf zenit-raketi elə hazırlanıb ki, nəinki mövcud texnologiya, hətta gələcəkdə inkişaf etdiriləcək texnologiyalarla hazırlanacaq qurğular zərərsizləşdirmək qabiliyyətinə malikdir.

2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alan və Rusiyanın Almaz Ante Dizayn Bürosu tərəfindən inkişaf etdirilən S-400 Triumf raketini özünəməxsus xüsusiyyətlərə malikdir. S-400 Triumfdan zərbə açıldığı an raket 4800 saniyədə hədəfinə çata bilir. 30 min metr hündürlükdə işləyən və beş dəqiqədə yerləşdirilən S-400 raketini 400 kilometrlikdəki hədəfi tam zərərsizləşdirmək qabiliyyətinə malikdir. Raketdən atılan mərmilər 1800-1900 kiloqram ağırlığına malikdir və ölümcül təsiri var.

cək seçkilərdə mümkün rəqibinin imkanlarını gücləndirəcək. Təəssüf ki, hazırda bu qarşıqlıqdan Kreml yararlanmağa çalışır. Həm Porosenko, həm də Saakaşvili Kremlin əsas düşmənləridir. Buna baxmayaraq, Kreml iki düşməninin

qovğasından siyasi qazanc əldə etməyin planları üzərində işləyir. Ona görə də Saakaşvili anlamalıdır ki, Ukraynada növbəti inqilab Rusiyanın işinə yaraşacaq və qırmızı cizginə keçmək olmaz".

□ Cavanshir ABBASLI

İqtidarın, yoxsa müxalifətin dostu kansler seçiləcək?

İki favorit namizəddən biri Azərbaycanla münasibətlərdə sərt mövqenin tərəfdarı kimi tanınıb

Almaniyada sentyabrın 24-də keçiriləcək kansler seçkilərində hazırkı kansler Angela Merkelin, yoxsa müxalifətin favorit namizədi Martin Şultsun seçiləcəyi dünyanın müzakirə mövzularındandır. Hər iki namizəd müxtəlif yollarla alman xalqının rəğbətini qazanmağa cəhd edir.

Angela Merkel 17 iyul 1954-cü ildə anadan olub. 2000-ci ildən Xristian Demokrat İttifaqının lideridir. 2005-ci ildən Almaniya Federativ Respublikasının Federal Kansleridir. O, Almaniya hər iki vəzifəni tutan ilk qadındır. Azərbaycanla normal münasibətlərində radikal mövqədə deyil.

Martin Şults 20 dekabr 1955-ci ildə doğulub. Avropa Sosialistləri Partiyasının lideridir. 1994-cü ildən Avropa parlamentinin deputatı, 17 yanvar 2012-ci ildən 17 yanvar 2017-ci ilədək Avropa Parlamentinin sədri vəzifəsində çalışıb. Martin Şults adı Azərbaycan ictimaiyyətinə məhz onun Avropa Parla-

mentinin sədri olduğu illərdən tanışdır. Şults Azərbaycanla, daha çox da Azərbaycan hakimiyyəti ilə münasibətlərdə radikal, sərt tənqidçi mövqeyi ilə seçilirdi. Azərbaycanda demokratiya, insan haqları, siyasi məhbus məsələlərində iqtidarı bir neçə dəfə sərt tənqid etmişdi və onun zamanında Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlər gərginləşmişdi. İqtidar onu Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edirdi.



Angela Merkel



Martin Şults

Hakimiyyət düşərgəsinin təmsilçiləri Şultsu hətta Hitlerin məşhur nasist generalı Şultsla eyniləşdirirdilər. Müxalifət düşərgəsi isə Martin Şultsu müdafiə edirdi.

Bəs bu iki favorit siyasətçidən hansının seçkilərdə qalib gəlmək şansı yüksəkdir? Avropa Birliyi üzrə siyasi ekspert Yegane Hacıyeva "Yeni Müsavat"a bildirdi ki, hazırda Merkelin qalib gəlmək şansı az da yüksəkdir. Reyting sorğuları belə göstərir: "Martin Şultsun müxalifət olaraq seçki platforma-

sı isə Angela Merkelin seçki platformasından elə də fərqlənir. Yeni Şults xalqa hakimiyyətdən fərqli elə də böyük vəd, proqram təqdim etmir. Bu məqam seçicilərin mövqeyinə təsir edir. Bu amil Merkelin qalib gəlmək şansını artırır. Merkel barəsində alman cəmiyyətində pragmatik, qətiyyətli, iqtisadiyyatı inkişaf etdirən, təcrübəli siyasətçi kimi qəbul edilir. Hətta onu Bismarkdan sonra ən pragmatik siyasi lider hesab edənlər var. Onun Avropada da yüksək reytingi var.

Şübhəsiz ki, Martin Şultsun da seçicilər içərisində, bütövlükdə Avropa ictimaiyyəti arasında kifayət qədər nüfuzu var. Onun Avropa Birliyindəki fəaliyyəti nüfuzuna ciddi təsir edən faktorlardan biridir. Şultsun seçki platformasının hakimiyyətin seçki platformasından ciddi fərqlənməsi seçkidə onun şansını azaldan faktordur. Bu faktor Merkelin xeyrinədir".

Eksperti qeyd etdi ki, Şults xarici siyasətdə daha sərt xəttin sərgiləməsinin tərəfdarıdır. Əgər o seçilsə bir çox ölkələrlə, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətlərdə sərt siyasətə üstünlük veriləcək: "Şults bəyan edib ki, kansler seçilsə Türkiyənin Avropa Birliyi ilə münasibətlərinə tamamilə son qoyulmasına nail olmağa çalışacaq. Hətta Türkiyə ilə hərbi əməkdaşlıqda mövcud statusu dəyişəcək. Şults miqrant siyasətində də daha sərt yanaşma tətbiq edəcəyini bəyan edib".

□ Etibar SEYİDAĞA

Budda təliminə inanan milyonlarla mömin, numerolojiya elminə, müqəddəs həriflərə, rəqəmlərə, xülasə hər bir sirlə rəmzə, əlamətə çox... həddən artıq çox inanırlar. Məşhur gününün əlamətlərini hər addımında axtarıb tapırlar.

Buddistlərin müqəddəs saydığı Tibetdəki Kaylas dağı bu cür xəyallara, əfsanələrə tam münbit şərait yaradır. Əvvəla, bu dağ zirvəsinin hündürlüyü düz 6666 metrdir. Britaniyada yerləşən məşhur Stounhenc məbədidən bu qarlı dağ zirvəsinə nə az, nə çox, düz 6666 km məsafə ayırır. "İncil"də isə "666" rəqəmləri məhz şeytana, məşhur gününə aid bir rəmzdür. Özüncü düşünün: bu müqəyisələr möminlərin gözündə necə görünür indi?

Faşizmin özünə rəmz seçdiyi dördkünc svastika rəmzi də, yadda saxlayın, sırf buddist, Tibet mənşəlidir. Vaxtilə alman faşistləri bu parlaq simvolu məhz Tibetdən götürüb mənim-səyiblər.

Buddistlərin qədim kitablarında müsəlmanlar "mleçxa" adlanır. Barələrində görün bir hansı öncəgörmələr verilir: "Şambala, yaxud Aqarti adlı müqəddəs ünvanlardan Kalaçakra dövrünün 25-ci imperatoru doğacaq. O, divlərin əhatəsində hərəkətə keçərək mleçkalarla toqquşacaqdır. Aman-sız döyüşlər bir müddət davam edib, axırda onun tam qələbəsi ilə nəticələncək".

Mərhum filosof Heydər Camalın vaxtilə mətbuata ötürdüyü bu məlumatlar son zamanlar öz təsdiqini tapır. Məsələn, uzaq Myanmada indi müsəlmanlar ilə buddistlər arasında qan su yerinə axmaqdadır.

Qarşıdurma sırf dini, mistik məzmunludur. Toqquşmaların əsl səbəbkarı da məlumdur-tanış olun bu şəxs məşhur buddist rahibi Aşina Virathudur. 2012-ci ilin iyun ayında Amerikanın nüfuzlu "TIME" nəşri bu islamafob buddist rahib barədə geniş məqalə nəşr edib. Mülki-tanını ABŞ jurnalisti Hanna Biç bu Aşina Virathunun fotosunu yerləşdirib jurnalın üst qapağına. Altında şərh verib: Aşina Virathu. Myanmadakı buddist terrorunun canlı siması. Aşırı buddistlər antiislam əllərində bayraq ediblər"

Razılışın, dünyanın bir çox ölkələrində müsəlmanlara münasibət axır zamanlar çox... lap çox sərtləşib. Əksər Qərb ölkələrində müsəlmanlar, yumşaq dillə desək, şübhə, basqı altındadırlar. Ancaq müsəlmanlara qarşı ən vəhşi nifrəti indi uzaq Myanma məmləkətindəki buddistlər sərgiləyir. Şiddəti, buddist ruhaniləri, ilk növbədə yəmənləngli rahiblər kürükləyir. Başlarında kim dayanır? Yenə elə həmin Aşina Virathu.


Qarşıdurmanın bir suyu bizim "Nesimi" filmi, hürufilər dövrünü xatırladı mənə. Yəni bu qanlı toqquşmaların numeroloji izahı, səbəbi də mövcuddur. Belə ki Myanmadakı müsəlmanların kəlməyi-şəhadətlərini ilk cümləsini-"bilmillahu rəhman ül-rəhim" ifadəsini 786 rəqəmində şifrələyiblər. Müasir Myanmada bu 786 rəqəmi ha-



Buddizmin "bin

Ladeni" - Aşina Virathu

Myanmada müsəlman qırğınlara da indi o, rəhbərlik edir...



rada varsa, vəssalam, demək, orda müsəlman icması mövcuddur.

Qisası, müsəlmanların bu gizli şifroqramını günlərini birində, dəqiq desək, 1997-ci ildə Myanmanın "Dövlət dini qurumları idarəsi"ndə çalışan U Çjo Lvin adlı bir memuru bərk həyəcanlandırır. O, qəti qərara gəlir ki, bəs müsəlmanlar Myanmanı işğal edirlər. Bəs "786" şifrəsinə qarşı ölkə öz numeroloji kodunu təbliğ etməlidir.

Tez bir zamanda o, bu məxfi kodu "969" şifrəqramında aşkarlayır. Bu şifrəni əks rəmz kimi qoyur müsəlmanların qarşısına. Sonrakı hadisələr başlayır bizim hürufilər dövrünü, Nəsimi fəlsəfəsini xatırlatmağa. Süjet, dönür ikinci "Nesimi" filminə. Bir tərəfdə qalır "786" rəmzi ətrafında birləşmiş yazıq-yetim müsəlmanlar. Buddistlər öz növbəsində "969" rəmzi ətrafında sıx birləşirlər. İddia edirlər ki, bəs guya 786-nın cəmi "21" rəqəmini verir. Bu rəqəm isə müsəlmanların 21 əsrdə bütün Myanmanı işğal etmək arzusundan xəbər verir guya.

Qisası, hürufilik bir növ dünyaya yenidən qayıdır. Başlayır öz Fəzlullah Nəimisinin axtarışına. Tezliklə belə bir Nəimi, ölkənin ikinci paytaxtı sayılan Mandalay şəhərində özü zühur edir. Deyir ki, bəs mən Aşina Virathuyam. Gəlmişəm sizi müsəlmanların işğalından xilas etməyə.

DOSYE: AŞINA VİRATHU. 1968-ci ilin 10 iyul tarixində ölkənin ikinci böyük yaşayış mərkəzi sayılan Mandalayada dün-

yaya göz açıb. 14 yaşında ikən orta məktəbi öz razılığı əsasında tərk edərək gedib qoşulub sayyar buddist rahiblərinə.

Myanmada 500 mindən çox narncı geyimli buddist rahibi var. Bu kütlədən seçilib diqqət mərkəzinə düşmək əvvəl çətin olur Aşinaya. Özüncə layiq orijinal ideologiyası Aşina axırda islamafob "969" hərəkatında tapır. Qərara gəlir cilovladığı bu köhlən atın belindən bir daha heç vaxt yerə enməsin.

Myanma uzun illər hərbi diktatura şəraitində yaşayıb. Hərbi xunta burda heç kimə-nə buddist rahiblərinə, nə müsəlmanlara icazə vermirdi ölkənin ictimai həyatında fəal iştirak etsinlər. 2001-ci ildə əfqan taliblərin Əfqanıstandakı Buddanın nəhəng heykəlini partlatması Myanma buddistlərini hərəkətə gətirir. Yaranmış siyasi cəllanmadan Aşina Virathu sui-istifadə edir. Xalqın etirazını, qəzəbini yönləndirir müsəlmanlara qarşı. "969" hərəkatı məhz o zaman islamafob məzmun qazanır özünə. O vaxt da "969" hərəkatının 3 əsas siyasi şüarını Aşina Virathu dövrü mətbuatda səsləndirir: 1. Müsəlman biznesmenlərlə əlaqələrinizi birləşdirin. Müsəlman dükanlarından heç nə almayın özünü. 2. Buddistlərin müsəlmanlarla ailə qurmağı qəti yasaqdır. 3. Müsəlmanlarla bütün əlaqələrinizi ləğv edin. Hətta danışmayın belə öz aranızda.

Üzdə o, bu şüarları səsləndirir o vaxt. Daxilində isə özünü müsəlmanlarla son döyüşə çıx-

mış 25-ci Kalaçakra imperatoru sayır. Qərara gəlir ki, bütün qanuni-qanunsuz üsullarla hərəkətə keçib doğma vətəni Myanmanı "murdar" müsəlmanlardan birləşikli təmizləsin.

2001-ci ildə bu şüarlarla meydana atılan Aşina dini zəmində tərribat törətməkdə ittihad edilərək 25 il həbs cəzasına məhkum edilir. 2011-ci ildə ölkədə baş vermiş "zəfəran inqilabı" qazamatların qapısını açır. Narncı libaslı buddist rahibi qiyafəsində qazamatdan çıxan Aşina qayıdır və yenə öz köhnə antiislamçı şüarlarına.

Qərb demokratları İslamla müqayisədə buddizmi çox sevirler. Myanma dissidenti Aun San Su Çji adlı fədakar bir qadına Qərb öz Nobel Sülh mükafatını verərək sona qədər səmiyyə olmayıb. Fikir verməyib bu qadının islamafob hərəkatlarına. İndi bu xarizmatik qadın Myanmada ölkə başçısıdır. İkinci Dünya müharibəsi zamanı bu xanımın doğma atası Aun San yaponların tərəfində ingilislərə qarşı vuruşub. Myanmadakı Britaniya ordusu o vaxt müsəlman müzdlularından ibarət imiş.

Qisası, Myanmadakı müsəlman-buddist qarşıdurması məhz o zamanın yadığıdır. Səbəbkarı kimdi? - indiki ölkə başçısının atası!

Bu köhnə faşistlərin nəvələri Myanmada indi də öz irqçi, faşist şüarlarını səsləndirirlər. Hədəfləri aydındı kimdi - "rohınca" adlanan müsəlmanlar. Myan-

nizi kəsməsəz, girovlarınızı divar dibinə düzüb bir-bir güllələyəcəyik.

2011-ci ildə hakimiyyətə yiyələnmiş prezident Teyn Seyn öz islamafobiyasını əsla gizlətmir bu ölkədə. Açıqcasına deyir ki, müsəlmanları mələtmək, burdan bir başqa üçüncü ölkəyə sürgün etmək lazımdır.

Düzü, indi bu ölkədə it yiyəsinə... üzr istəyirəm, hərbiçilər öz prezidentlərini tanımırlar. Şayiə gəzir-cəza tədbirləri icraçıları hərbiçilər deyil. Libasını dəyişmiş Aşina Virathu yaraqlılandırırlar.

Cinayətlərin sorağı tezliklə bütün dünyaya yayılır. Dünya buddistlərini rəhbəri Dalay Lama üzde Aşinadan öz əlini üzür guya...

Aşina Virathunun cinayətləri Qərbdə də cavabsız qalmır. Məşhur dokumentalist rejissor Barbet Şreder "Zati-ailəri V." filmində öz kinokamerasını yönəldir Aşinanın üzərinə. Moizələrindəki, nitqlərindəki cinayətləri bitdə-bitdə qeydə alır. Filmdən bir neçə kadri diqqətinizə çatdırıram: "Uşaqlarımız da bilsinlər. Müsəlmanlar bizim qəti düşmənlərimizdir. Sayca tez artırlar. Yaxşı təşkilatlandırlar. Məscidləri hərbi bazaları, təlim mərkəzlərini xanrladırlar mənə..."

Film boyu Aşina dəqiqəbəsi müsəlmanlara qaşı alçadıcı ifadələr işlədir. Müsəlmanlara istehza ilə "kalar" (gəlin bu təhqiri dilimizə tərcümə etməyə) deməkdən belə çəkinmir.


Filmə göstərilir ki, Myanmadakı müsəlman soyqırımına görə Nobel sülh mükafatı Aun San Su Çji də tam məsuliyyət daşıyır. Məhz bu "sülhsevər" qadının təkidi ilə müsəlmanlar Myanmada seçki hüququndan məhrumdurlar. Haqları hər addımbaşı pozulur. Hünərin ver get bu qadına şikayət et. Anandan əmdiyən süd burnundan gələr.

Aşina Virathunun "İrqi məhvölme təhlükəsi" əsəri qonşu Şri Lankada, Hindistanda da geniş təbliğ olunur. Hiss olunur-kimse, hansısa naməlum əl, buddistləri indi müsəlmanlara qarşı hücumlara təhrik edir. Dünya miqyasında bunun hansı nəticələrə gətirib çıxara biləcəyi indidən çoxlarını qorxudur.

2500 fanatik rahibi öz ətrafında birləşdirən Aşina Virathu həqiqətən bir Allah bəlasıdır müsəlmanlar üçün. 2012-ci ildə nüfuzlu "TIME" dergisində çap edilmiş məşhur fotosuna baxsan heç deməzsən qarşındakı çox təhlükəli canidi. Derginin bu sayı Myanmada yasaq edilərsə də, nə olsun? Aşina bundan sonra dünyada lap məşhurlaşsın. İndi dünyada ona "buddizmin bin Ladeni" deyirlər.

Bir bin Ladenə canımızı təzəcə qurtarmışıq. İkincisindən də, inşallah, birtəhər canımızı qurtarıraq.

□ HƏMİD HƏRİSÇİ



Yoxsa... Yoxsa bu üçüncü uşağı Aşina Virathu yaraqlıları gecə gəlib elə beşiyində boğacaq, valideynlərinin aqlaşmasına qətiyyətlə fikir verməyəcəklər.

Ancaq müsəlmanları lap mağmın da bilməyən bu toqquşmalarla. Qətləmlərə cavab olaraq müsəlmanlar Myanmada ARSA adlanan milli-azadlıq ordularını təşkil edirlər. Başlayırlar özünümüdafiyəyə.

Ancaq bu, qarşıdurmanı daha da kəskinləşdirir. Hərbiçilər başlayırlar mülkü əhali sıralarından girov götürməyə. Xəbərdarlıq göndərirlər müsəlmanların ünvanına - bəs müqaviməti-

Azərbaycanda adətən qezalardan sonra təmiri mümkün olmayan və yaxud da düzəldilməsi yüksək xərc tələb edən avtomobillər ucuz qiymətə "öluxana"larda satılır. Burada isə satıcılar avtomobili hissə-hissə söküb, hər kiçik boltundan belə pul qazanırlar. Son zamanlar isə "ölü" avtomobilin detallarının qiyməti də "əl yandırır".

İlk olaraq qeyd edək ki, Bakıda bu kimi avtomobil "öluxanaları" bir neçə yerdə yerləşir. Lakin ən böyüyü Babək prospektində yerləşən "öluxana" bazarı hesab olunur.

"Yeni Müsavat"ın əməkdaşı olaraq biz də qeyd etdiyimiz ünvanda olub, ümumi vəziyyətlə maraqlandıq. Müşahidə etdik ki, qiymətlər bahalaşsa da bazarda müştəri sərindən problem yoxdur. Elə buna görə də satıcıları manatın məzənnəsi və qiymətlər narahat etmir. Bildirdilər ki, istənilən halda, 5-10 manatlarını götürürlər. Bazanın işləmə mexanizminə gəlincə isə satıcılar yuxarıda qeyd etdiyimiz kimi, təmiri mümkün olmayan və daha çox xərc tələb edən avtomobilləri ucuz qiymətə alırlar. Daha sonra isə detallara bölüb, aldıqları dəyərdən 2-3 dəfə baha qiymətə satırlar. Bazardan alıcıların qazancı isə odur ki, hər bir halda orada satılan köhnə detallar təzələrlə müqayisədə ucuz olur.

Qalaq-qalaq köhnə detalların yığıldığı bazarda onu da öyrəndik ki, burada köhnə modellər detalları təzələrlə müqayisədə daha bahadır. Səbəb isə odur ki, köhnə avtomobillərin detallarını tapmaq satıcılar üçün də çətindir. Təklif az olduğu üçün qiymət də iqtisadi qaydalara uyğun olaraq bahadır. Məsələn, bazarda 1996-cı il istehsalı "Mercedes" üçün şüşə və güzgülərin idarə olunması paneli 50 manata satılır. Satıcı Cabir bildirdi ki, bazara sosial vəziyyətdən asılı olmayaraq hər kəs mürciət edir: "Burada müştəri baxımından heç zaman problem olmayıb. Adam var ki, avtomobilində, məsələn, şüşələri qaldırmaq üçün düyməni dəyişmək istəyir. Mağazada əgər 20 manata alırsa, biz cütünü 5 manata veririk. Bu da sürücülərə sərf edir. Sadəcə olaraq, burada əsasən köhnə avto-

mobillər satıldığı üçün alıcılar da elə 1990-cı ilin sonları, 2000-ci ilin əvvəllərində istehsal olunan avtomobillərin sürücüləridir. Bir məqam var ki, hazırda maşın bazasında "Mercedes"lərin qiymətində kəskin artım var. Bu, "öluxanaya" da təsir edir. Çünki burada da həmin avtomobillərin detalları satılır".

Söhbət etdiyimiz alıcılar da bildirdilər ki, ümumilikdə bütün detalların qiymətində artım var. Alıcılar söylədilər ki, xüsusilə də sovet avtomobillərindən "Niva", xarici maşınlardan isə "Mercedes" in detallarının qiyməti bahalaşmışdır.

Avtomobil ustaları da hesab edirlər ki, bahalaşmaya səbəb avtomobil bazarındakı qiymət artımıdır. Usta Dəniz Ağabəyli "Yeni Müsavat"a bildirib ki, təkəzə detallar deyil, yağlar da bahalaşmışdır: "Bütün detallar təxminən 10-15 faiz bahalaşmışdır. Məsələn, "Mercedes" C200 modelinin sürət qutusunun yağını 100 manata dəyişmək olur. Ümumiyyətlə, bu qiymət yağın növündən də asılıdır. Bütün yağlar litrində görə 1-2 manat bahalaşmışdır. "Pompa"ni dəyişmək əvvəl 45 manat idisə, indi 55-60 manat arasındadır. Amortizatorlar əvvəl 20 manat idisə, hazırda 30 manatadır. Yeni 10 manat bahalaşmışdır. Bazarda köhnə maşınların qiyməti dəhşətli dərəcədə bahalaşmışdır. Bu da hər bir detalə təsir göstərir. Bahalaşmaya da əsl səbəb bax budur".

İqtisadçı Rəşad Həsənov isə fərqli düşündür. İqtisadçı qəzetimizə bildirdi ki, detallar daha çox avtoparkın köhnə olduğu zaman lazımlıdır: "Statistikaya nəzər salsaq görürük ki, 2013-cü ildə 104 min, 2014-cü ildə ölkəyə 100 min maşın gətirilib. Ancaq sonrakı üç ildə isə ölkəyə gətirilən avtomobillərin sayı heç geridəki 1 ildə olduğu qədər deyil. Məsələn,


Avtomobillərin "ölüsü" də bahalaşmış-bazardan reportaj

Ekspertlər hesab edirlər ki, köhnə ehtiyat hissələrində bahalaşma hələ bir müddət davam edəcək



ötən il ölkəyə cəmi 6600, bu ilin 7 ayında isə 4500 maşın gətirilib. Statistika onu deməyə əsas verir ki, ölkənin avtoparkı sürətlə köhnəlir. Məsələn, ölkədə təxminən 1 milyon 300 min maşın var və onun 18 faizi "VAZ 2103" və "VAZ 2106" markalı avtomobillərdir. Artıq bu o deməkdir ki, avtoparkın strukturu köhnəlməyə başlayıb. Belə olduğu təqdirdə isə təbii ki, detal bazasında tələb artır. Çünki avtomobillərin istismar müddətində təmirə ehtiyac tez-tez yaranır. Digər mühüm faktor isə ondan ibarətdir ki, bu detalların təklifi xüsusilə də müəyyən avtomobillərin parçalanıb, hissə formasında satışından baş verir. Bu isə avtomobillərin qiymətlərinin bahalaşması fonunda istismara yararsız avtomobillərin təhvil alınması qiymət-

lərini də artırır amildir. Ümumi fonda qiymətin bahalaşmasının əsas səbəbi avtomobil bazarında qiymət artımı və yeni hissələrin gətirilməsidir. Əvvəlki dövrlərdə gətirilən avtohissələr artıq satılıb. Yeni hissələr isə məzənnə fərqi-nə görə daha baha qiymətə başa gəlir. Bu da bazar qiymətlərinə təsir edir. Ölkədə ümumiyyətlə götürəndə 2017-ci ilin ötən aylarında olan inflyasiya 2016 və 2015-ci illərdən qat-qat yüksək-də təmirə ehtiyac tez-tez yaranır. Digər mühüm faktor isə ondan ibarətdir ki, bu detalların təklifi xüsusilə də müəyyən avtomobillərin parçalanıb, hissə formasında satışından baş verir. Bu isə avtomobillərin qiymətlərinin bahalaşması fonunda istismara yararsız avtomobillərin təhvil alınması qiymət-



bazarda avtomobil və detal tələbi aşağı düşəcək. Çünki müəyyən müddət sonra təbii olaraq, sərfəlilik ortaya çıxır. Qiymətlər səmərəli olmadığı üçün tələb aşağı düş-

cək. Bu da qiymət artımının dayanmasına və müəyyən mənadə azalmasına səbəb ola bilər".

□ Əli RAİS
Fotolar müəllifindir

Balıq mövsümünü başladı...

Satıcılara görə ən sərfəli qiymətlər məhz indidir; havaların soyuması ilə balıq da bahalaşacaq

Payızın gəlişi ilə adətən balıq mövsümü də başlayır. Balıqların növləri, qiymətləri və təzə balığı köhnədən necə ayırd etməyi öyrənmək üçün "8-ci kilometr" və "Yaşıl bazar"a baş çəkdi.

Aparığımız müşahidələr balıq məhsullarının bol, qiymətlərinin isə münasib olduğunu deməyə əsas verirdi. Hər iki bazarda balıqların qiyməti təxminən eyni idi. Belə ki, kilək balıqlar 1 manat 50 qəpik-3 manat arası, sudaq balıqları 5 manata, berj, kefal, kütüm 7-8 manat arası, farel 12 manat, üzəri qızılı rəngə çalan farellər isə 20 manata satılırdı. Ən bahalı balıqlar isə nərəkimilərdir ki, onların da qiyməti 50 manatdan başlayırdı.

Satıcılar balıq bolluğunu hazırda dənizdən balığı tutmağın asan olması və çoxluğu ilə əlaqələndirirlər. "8-ci kilometr" bazarındakı balıq satıcısı İlqar Əliyev deyir ki, balıqların qiyməti oktyabr ayında bahalaşmağa doğru gedəcək: "İndi sentyabrdir. Yeni balığın çox olduğu bir vaxtdır. Soyuq olduğu üçün onları tutmaq da çətinləşir. İndi gilavar nə qədər balığı



üzü bu yana gətirir. Amma qışda onlar demək olar ki, tamamilə azalır. Hələ qar-çovğun olan da heç tutmaq olmur ki, bu vaxtlarda da qiymətlərinin bahalaşması təbii haldır".

Söhbətə qatılan digər satıcı isə qidalar arasında ən sərfəlisinin balıq olduğunu dedi: "Gedib 10 manat ətə, toyuğa verməkdənsə... Hələ üstəlik, onu bişirmək üçün əlavə ərzaqlar da almısan. Ancaq dəniz məhsulları almaqla həm cibiniz zəqənaət etmiş olarsınız, həm də canınız sağlam olar. Məsələn, 2 manata kilək alırsınız və onu ət məhsulundan keçirib yaxşı

dadlı kottlet edə bilərsiniz. Bu balığın yalnız onurğa sümüyü ilə azalır. Hələ qar-çovğun olan da heç tutmaq olmur ki, bu vaxtlarda da qiymətlərinin bahalaşması təbii haldır".

Digər balıq satıcısı Şərqiyə Məmmədova isə balıq təmizləyirdi. O, müştərisinin balığı təmiz istədiyini dedi: "Çox zaman balıq alanlar onu təmizlədirirlər. Çox adamın evdə balıq təmizləmə imkanı olmur. İstəsələr, yuyub duzlayırlar da. Amma çox vaxt insanlar təmizlədirlər, özləri evdə yuyub duzlayırlar. İndi alıcı azdır. Amma qışda elə vaxt olurdu ki, 50, bəlkə də daha çox balıq təmizləyirdim. Buna görə əlavə pul almırıq".



Peşəkar balıqçılar deyir ki, balığı ilin 12 ayında yemək olar. Sadəcə, adında "r" hərfi olmayan isti yay aylarında balığı təzə-təzə, tutan kimi yemək lazımdır. Bəs balıq alarkən nələrə diqqət etməliyik? Balığın təzə olduğunu necə bilmək olar?

Mütəxəssislər balığı tutulan gün yeməyi məsləhət görür. Balıq iki gün qaldısa, o, artıq köhnə sayılır və onu yemək təhlükəlidir. Bəzən satıcılar köhnə balığın içini yarıb duzlayırlar. Duz balığın canında pis, zərərli nə varsa, hamısını özünə çəkir. Sonra da həmin balığı yuyub təzə kimi satırlar. Heç kim də o

ayrılır. Basıldıqda əmələ gələn balıq tez hamarlanır. Təzəlik dərəcəsinin itməsi ilə əlaqədar olaraq balıq ətinin ağ rəngi itir və çəhrayı, qırmızı, qonur rəngə çalır. Saxlama müddətinin keçməsi nəticəsində balığın gözünün rəngi də bulanıqlaşır. Bundan başqa, təzə balığın ağız örtülü, köhnə balığın isə ağız açıq olur.

Qeyd edək ki, balıq əti həm də sağlamlıq deməkdir. Çünki onun tərkibində omega 3, omega 6 yağları, A, D, B2, B6 və B12 vitaminləri, minerallar və yağ turşuları mövcuddur. Balıq ətinin EPA və DHA yağ turşuları qan laxtalanmasının qarşısını alır və qandakı tıxanmaları aradan qaldırır. Bununla da infarkt və iflic xəstəliklərini önəyir. Yod çatışmazlığında da balıq önəmli rol oynayır. Bədəni yaxşı formada saxlamaq və özünü gümrəh hiss etmək üçün həftədə bir dəfə balıq yemək məsləhətdir.

□ Günel MANAFLI

Elan

Səmədov Rəşid Məcid oğluna məxsus № JN 2955A Ağdaş rayon torpaq şəhadətnaməsi itdiyi üçün etibarsız sayılır.

Çələbiyev Nəsim Çələbi oğluna məxsus № JN 4030A Ağdaş rayon torpaq şəhadətnaməsi itdiyi üçün etibarsız sayılır.

Çələbiyev Maya Nəsim qızına məxsus № JN 3995A Ağdaş rayon torpaq şəhadətnaməsi itdiyi üçün etibarsız sayılır.

Banklar Assosiasiyasının ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təklifləri cəmiyyətdə ciddi narazılıqla qarşılanıb. Təkliflərdə qeyd olunur ki, ipoteka krediti alan şəxs ödənişləri yubadarsa, o zaman bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərərac çıxarıb satmaq hüququna malik olacaq. Əgər təkliflər qəbul olunsaydı, bu, istənilən ipoteka krediti alan şəxsin gələcəkdə eyni aqibətlə üzləşməsi deməkdir.

Ekspertlər isə deyirlər ki, bu təkliflər Azərbaycan Konstitusiyasına ziddir...

“Yeni Müsavat” məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Rəhil Osmanlının fikirlərini öyrənməyə çalışıb. O bildirib ki, sözügedən qanunun qəbul olunması gözlənilir: “İpoteka haqqında” Qanuna edilən dəyişikliklərdən sonra bu məsələ öz həllini tapa bilər. Lakin hesab edirəm ki, bu, insan haqlarına ziddir, həmçinin hərərac prosedurunun pozulmasıdır. Azərbaycanda bu günə qədər aparılan hərəracı, yeni bankların və digər qurumların girovunda olan əmlakların satılması ilə bağlı keçirilən hərəracı kölgə altına alır. Ancaq məsələyə başqa tərəfdən yanaşsaq, bu gün Azərbaycanda problemli kreditlərin həcmi çoxdur. Çoxsaylı girovlar var ki, banklar onları vətəndaşların əlindən alıb, lakin onları satmaq mümkün deyil. Səbəb isə odur ki, hərəraclarda girovlar bazar dəyərindən yüksək qiymətləndirilir və onların satılması sonradan problemə çevrilir. Amma istənilən hal-

“İpoteka şərtlərini ağırlaşdıran qanun konstitusiyaya ziddir”

Ekspertlər dəyişikliyə etiraz etdi; **Vahid Əhmədov:** “Palata bankların sağlamlaşdırılmasını həyata keçirə bilmirsə, nə işlə məşğuldur?”



da bu qanun müəyyən ziddiyyətlər yaradacaq. Çünki bank əmlakı girov götürürkən, qiymətləndirmə prosesində qiymətləndiricilər ya əmlakı bazar dəyərindən aşağı qiymətləndirirlər və ya banklar əksər hallarda bazar dəyəri ilə deyil, likvit dəyərlə girova qəbul edirlər. Əmlakın girova likvit dəyərlə

qəbul edilməsi o deməkdir ki, bazar dəyərindən 15-20 faiz daha ucuz dəyərləndirilir.”

Ekspertin sözlərinə görə, girov alqı-satqı predmetinə çevrildiyi halda onun yenidən qiymətləndirilməsi həyata keçirilməlidir. Yenidən qiymətləndirmə prosesi zamanı mütləq müstəqil qiymətləndiricilər

bu prosesə cəlb olunmalıdır. Bu məsələnin məhkəmə qaydasında tənzimlənməsi daha doğru olardı: “Mən həmin qanunun qəbul olunacağını düşünürəm. Aparılan müzakirələrin formatı və ona olan yanaşma, eyni zamanda qanunvericilik təşəbbüsü ilə çıxış edənlərin imkanları bu qanunun qəbul olunacağını düşünməyə imkan verir.

Sonrakı mərhələdə vətəndaşın mülki qaydada keçirilmiş hərəracın nəticələrini ləğv etmək üçün məhkəmə qaydasında mübahisələndirilməsi baş verə bilər. Əvvəlki qaydalarda əgər hərərac başa çatdıqdan sonra aparılan məhkəmə prosesi sonuncu instansiyaya qədər gedib tam qanuni qüvvəsinə aldıqdan sonra evin boşaldılması prosesi həyata keçirilirdisə, indi artıq bu proses hərəracdan əvvəl həyata keçiriləcək. Bu da o deməkdir ki, vətəndaş 2-3 il çəkmə

bu prosesdə öz mülkiyyətindən istifadə hüququndan məhrum olunacaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu mümkün olan hal deyil: “Bu qanunun qəbul olunması mümkün deyil. Çünki konstitusiyaya ziddir, biz konstitusiyayı dəyişmirik ki... Banklar Assosiasiyası konstitusiyayı dəyişə bilməz axı... Belə bir qanun layihəsi Milli Məclisə daxil olmayıb. Yəqin ki, haradansa aşağı səviyyələrdə müzakirələr gedir. Mən inanmıram ki, cənab prezident elə bir layihənin Milli Məclisə daxil olmasına qol çəksin. Çünki konstitusiyaya görə, mülkiyyət yalnız məhkəmə tərəfindən ləğv edilə bilər. Heç bir təşkilat, o cümlədən bank, məhkəmə qərarı olmadan mülkiyyət hüququnu əldə edə bilməz. Mən bu vaxta qe-

dər hansısa ölkədə belə bir təcrübənin olmasını eşitməmişəm. Ona görə də hesab edirəm ki, bu qanun qəbul oluna bilməz”.

Problemli kreditlərin həcmimin artmasını əsas gətirərək belə bir qanunun qəbul edilməsinə gəlincə, Vahid Əhmədov vurğuladı ki, bu problemin məsuliyyəti bankların və Palatanın üzərindədir: “Problemli kreditlərin həcmimin artmasını banklar özləri fikirləşməlidir, özü də Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bir yerdə. Palata yaradılanda onun qarşısında əsas vəzifə kimi bankların sağlamlaşdırılması qoyulmuşdu. Cənab prezident də 2016-cı ilin yekunlarına dair iclasında da bildirdi ki, ötən il Azərbaycan iqtisadiyyatına ən böyük ziyan vuran təşkilatlar banklar olublar. Düzdür, biz iki dəfə devalvasiyaya keçdik, banklar müəyyən qədər əziyyət çəkdi. Ancaq onlar vaxtında kreditləri 30-35 faizlə verəndə bilmirdilər ki, həmin kreditləri qaytarmaq mümkün olmayacaq. İndi də Palata bu istiqamətdə heç bir iş görmür. Ötən il problemi kreditlərin həcmi 1,6 milyard manat idisə, indi 1,8 milyard manata yüksəlib. Bəs Palata bankların sağlamlaşdırılmasını həyata keçirə bilmirsə, nə işlə məşğuldur? Biz Beynəlxalq Bankı bu bələdan qurtarmaq üçün dövlət büdcəsindən əlavə vəsait ayırdıq. Ancaq Palata heç bir iş görmür. Vaxtilə Mərkəzi Bankın banklara nəzarət mexanizmi daha güclü idi. Palata sağlamlaşdırmaq əvəzinə daha da banklarda vəziyyəti gərginləşdirir. Azərbaycanda bank sistemi düzəlməyincə, biz iqtisadiyyatımızda ciddi artım gözləməməliyik”.

□ **NƏRGİZ**

Ekoloqdan şok iddia: ““İrma” qasırğasını Rusiya törədib”

Qurban Yetirmişli: “Rusiyanın belə bir silahının olması...”

“İrma” qasırğası ABŞ-ın ştatlarını xarabalığa çevirməkdə davam edir. Corciya ştatında “İrma” qasırğası nəticəsində ölənlərin sayı 2-yə çatıb. Ölüm faktı ştatın Senti Springş şəhərində qeydə alınıb. Belə ki, qasırğa nəticəsində ağac evin üzərinə düşüb və bir nəfərin ölümünə səbəb olub.

Bundan əvvəl hökumət nümayəndələri ştatın cənubunda, Uort dairəsində 62 yaşlı kişinin ölümünü barədə məlumat yaymışdı. Hazırda “İrma” qasırğası Corciya ştatı ilə bərabər Cənubi və Şimali Karolina ştatlarında da tüğyan edir.

Florida ştatında “İrma” qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Bu barədə “Associated Press” agentliyi xəbər verib. Ştatda tüğyan edən “İrma” qasırğası 6 milyondan çox sakini elektrik enerjisiz qoyub. Ötən gün ABŞ prezidenti Donald Tramp “İrma” qasırğası ilə əlaqədar Florida ştatını təbii fəlakət zonası elan edib. Hazırda “İrma”

qasırğası Alabama ştatına yaxınlaşır. “İrma” qasırğasının beşinci dərəcəyədək yüksəldiyi bildirilir.

Mütəxəssislərin fikrincə, İrma son 10 ildə Atlantik okeanda yaranan ən güclü qasırğadır. “İrma” qasırğası ABŞ-ın Texas ştatında dağıntı və daşqınlara səbəb olan “Harvi”dən daha güclü hesab edilir.

Bəs görəsən, qısa müddət ərzində ABŞ-da ardıcıl olaraq iki güclü qasırğanın baş verməsinin səbəbi nədir? Burada təbiət hadisələrinə müdaxilədən söhbət gedə bilərmi? Belə bir hadisənin Azərbaycanda yaşanma ehtimalı nə qədərdir?

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər metereoloji silahlardan istifadə olunsaydı, oxşar qasırğa Azərbaycanda da, dünyanın digər dövlətlərində də ola bilər: “Ölkəmizdə iyun, iyul aylarındakı yağışlar, küləkli



hava, soyuq elə bu qasırğa kimi bir şeydir. Amerika Rusiyanı iqtisadi cəhətdən çökdürmək üçün həm özünə, həm də qonşularına zərbə endirdi ki, iqtisadi baxımdan çətinlik yaşasın. Bu eyni oyundur. Rusiya da Amerikani metereoloji silahla vurdu. Bu qasırğa da onun nəticəsidir. Bu, təbii hadisə ola bilməz. Təbii hadisələr 10-15 ildən bir təkrarlanır.

Bir ildə 10 dəfə təbii fəlakət yaşansa, deməli, bu, sünidir. Deməli, kimsə təbiətə müdaxilə edir, prosesləri tezləşdirir. Bunun üçün metereoloji silahlar var. Əgər insanlar 60-70 metr çevrədəki havaya təsir göstərə bilirsə, deməli, minlərlə kilometr uzaqdakı hava da təsir göstərə bilər.”

Ekoloqun fikrincə, bu qasırğaların arxasında siyasi toq-

uşmalar dayanır: “Dünyada iki əsas güc mərkəzi var- Amerika və Rusiya. Bu iki ölkədən birinin siyasəti dünyada qalib gələcək. Amerikanın siyasəti saxta demokratiyadır. Rusiyanın siyasəti isə imperialist siyasətdir. Bu qasırğaların arxasında siyasi toquşmalar dayanır, metereoloji silahlardan istifadə olunur.

Amerika bu silahları Norveçə, İslandiya, Kanadaya verib, Sakit və Atlantik okeanda onları yerləşdirib. Rusiya isə Kubaya həmin silahı verib ki, Amerika bundan çəkinsin. Amerikada olan son qasırğaları, xüsusən də sonuncu “İrma” qasırğasını Rusiya törədib. Bütün bu metereoloji silahlar kənd təsərrüfatına ciddi ziyan vurur, ölkələrin iqtisadiyyatını çökdürür. Amerika da bu il Rusiya iqtisadiyyatına ziyan vurmaq üçün Azərbaycana qarşı metereoloji silahdan istifadə edərək hava şəraitinə mənfi təsir etdi. Nəticədə bir çox rayonlarda məhsuldarlıq aşağı düşdü. Rusiya da bütün bunlara cavab olaraq Amerikada qasırğanın olmasına səbəb oldu”.

T.Zeynalovun fikrincə, bu silahlara sahib olduqdan sonra müharibə etməyə ehtiyac yoxdur: “Bu silahlardan istifadənin ləğv olunması məsələsi ilk dəfə 1971-ci ildə SSRİ tərəfindən dünyada qaldırıldı və digər dövlətlər də bu razılıqə qəbul etdilər. Çünki bu silahlar çox güclü silahlardır. Heç bir müharibə eləməyə ehtiyac yoxdur. Bu silahlardan istifadə etməklə

dövləti su içində batırmaq, məhv etmək olar. Lakin SSRİ dağıldıqdan sonra Amerika bu razılıqəni pozdu. Bu gün dünyada metereoloji silahlardan istifadə olunması bir reallıqdır. Heç kim bu reallığı inkar etməyə çalışmasın. Ən güclü metereoloji silahlar da Rusiyadadır”.

“Yeni Müsavat”ın sualını cavablandıran Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli isə bildirdi ki, son 40 ildə Bakıda belə hadisə yaşanmayıb: “Şəhərimizdə güclü küləklər əsir, lakin 1969-cu ildən Bakıda yaşasam da belə bir hadisə görməmişəm. Qasırğa daha çox hidrometereoloji hadisədir. Mən ancaq onu deyə bilərəm ki, bu qasırğa metereoloji silahdan deyil. Çünki bu silahlar əldə Amerikadadır. Necə ola bilər ki, bu silahlardan Amerika özü özünə qarşı istifadə eləsin, öz ölkəsinə milyardlarla ziyan vursun. Bu dövlət öz xalqına düşmən ola bilməz. İkinci bir ölkə də Amerikaya qarşı bu addımı ata bilməz. Çünki hər ölkənin orbitdə nə qədər peyki var, onlar oradan çox yaxşı görürlər ki, hansı ölkədə nə baş verir. Rusiyanın belə bir silahının olmasını inanmıram. Rusiya nə isə etsəydi, Amerika dünyanı dağıdardı. Amerika peykədən yolda gedən məşinlərin nömresinə qədər hər şeyi izləyir. Rusiya bu ölkəyə qarşı metereoloji silahdan istifadə etsəydi, bunu da bilərdilər və Amerika buna kəskin cavab verərdi”.

□ **Nərgiz LİFTİYEVA**



MUSAVAT

Son səhifə

N 188 (6802) 13 sentyabr 2017



Bu ölkədə köklük ən gözəl qadın olmaq deməkdir

Dünyada qəbul edilən gözəllik kriteriyalarına görə qadın müəyyən bədən formalarına malik olmalıdır. Amma bu ölkədə qadının arıq olması rüsvayçı fakt kimi qəbul edilir. Söhbət Afrikada yerləşən Mavritaniyadan gedir. Belə ki, bu ölkənin ən gözəl qadınları ən kök olanlar hesab edilir. Arıq qadınlara isə yeməyə çörək belə ala bilməyən yoxsul kimi baxırlar.

Bu ölkədə evlənmə yaşına gələn qızlar ailə qurmaq üçün kök olmalıdırlar. Bunun üçündə özləri üçün xüsusi qida rasionu hazırlayırlar. Bura dəvə südü, zeytun yağına batırılmış çörək, keçi etindən olan bol kalorili yeməklər daxildir.

Mavritaniyada bu adət "gavage" adlanır. Bu rasion sayəsində iki günə 5 kq-a yaxın kökəlmək mümkündür.

Bu adət haqqında sənədli film çəkilişlərində iştirak edən kişilər belə kök qadınları daha cəlbedici olduğunu düşündüklərini deyiblər. "Gavage" adət-ənənəsinə məruz qalanlar isə bunun müəyyən zaman sonra işgəncəyə çevrildiyini, hətta yeməkdən imtina edəndə valideynlərin şiddətinə məruz qaldıqlarını, barmaqlarının qırıldığını deyirlər.

12 meymun qorxusundan öldü

Hindistanın meşə təsərrüfatı idarəsi 12 ölü meymun aşkarlayıb. Bu haqda lenta.ru saytı yazıb. Onlar meymunların zəhərlənməsindən şübhələnərək onları veterinara aparıblar. Hindistanın Uttar-Pradeş ştatında yerləşən veterinar klinikasında isə məlum oldu ki, meymunlar ürək dayanmasından ölüblər. Mütəxəssislərin rəyinə görə, heyvanları pələng qorxutmuş ola bilər. Yerli sakinlər iddia edir ki, sözügedən müddətdə meşədə pələng nəriltisi eşidilib. Fevralda isə məlum oldu ki, Hindistanda altı nəfəri öldürən pələngi yaxalayıblar.



Beyin əməliyyatında gitara çalıb, mahnı oxudu

Ən qərribə tibbi əməliyyatlardan biri Braziliyanın Santa Katarina şəhərində qeydə alınıb. Beyindəki şişdən azad olmaq üçün bıçaq altına uzanan 33 yaşlı Antoni Dias cərrahiyyə əməliyyatı davam edərkən içədekilərə konsert verib.

Baxmayaraq ki, bir gün əvvəl onun beyində şiş kimi ciddi problem var idi, braziliyalı gitaraçı sanki kinayəli şəkildə, Bitlz qrupunun məşhur "Yesterday" mahnısını ifa edib. Həmin mahnının məşhur sözlərinin mənası "dünən, bütün problemlərimdən uzaq idim" kimi anlaşılır. Amma Antoni konsertini bu mahnı ilə də yekunlaşdırmayıb. Əməliyyat müddətində 6 fərqli mahnı ifa edən həvəskar gitaraçı əməliyyatdan sağ-salamat çıxıb.

Yerli bankların birində işləyən Antoni ata olmasının sevincini 2-cə həftə yaşamışdı ki, beyində şiş olduğunu öyrənib. Əməliyyata gəlincə, həkimlər qəsdən onun zehni baxımdan oyaq saxlamağa qərar verib. Söhbət beyin əməliyyatından getdiyindən, həkimlərin onun düşüncə tərzinin, hərəkətlərinin və nitqinin qaydasında olub-olmadığına nəzarət etmək üçün bu addımı atıb.

İlk dəfə deyil ki, beyin əməliyyatında bir xəstə əməliyyat otağındakılara musiqi zövqü yaşadır. Bundan əvvəl, israili bir skripkaçı oxşar, amma çox nadir konsertlə diqqət mərkəzinə düşmüşdü.



Dələduzluğun yeni növü - soyunub maşının altında uzanır

Çinin Çjetsyan əyalətinin sakini soyunub və park vəziyyətində olan "Mercedes" maşının təkəri altına uzanıb. Bununla o, maşın sahibindən kompensasiya tələb etməyi planlaşdırırmış. Məlum olub ki, 31 yaşlı kişi sürücüdən pul almaq üçün yol polisini də işə cəlb edib. Şahidlərin sözlərinə görə, çinli kişi yolun ortasında soyunub və yerə uzanıb. Həmin vaxt maşın stop vəziyyətində olub. Amma kişi qəsdən elə uzanıb ki, guya onu maşın vurub. Maşının sahibəsi maşınına qayıdanda polis çağıraraq. Hadisə yerinə gələn polislər bildiriblər ki, kişi bu hadisədən qısa müddət öncə türmədən çıxıb. Onu bənzər hərəkətinə görə həbs ediblərmiş. Dələduzu bu hərəkətinə görə necə cəzalandıracağı bəlli deyil.



QOÇ - Ünsiyətdə olduğunuz bütün insanlarla davranışlarınızı səmimiyyət üzərində qurun. Yaxın günlərdə maddi problemlərinizin aradan qalxacağına nikbin yanaşın. İnsanlara inamla baxın.



BUĞA - Müəyyən təsirlərə məruz qalacağınız gözlənilir. Bunun qarşısını almaq üçün riskli sövdələşmələrdən, məsuliyyətli işlərdən uzaq durmalısınız. Günün ikinci yarısını gəzintilərə həsr edin.



ƏKİZLƏR - İştirakçısı olduğunuz proseslərə ciddi yanaşsanız, gün ərzində nəzərdə tutduğunuz perspektivlərin əksəriyyətinə qovuşacaqsınız. Sağlıq durumunuza fikir verin, əsəblərinizi qoruyun.



XƏRÇƏNG - Hələ də böyük planlarınızın reallaşmaması daxili gərginliyi artırma bilər. Buna baxmayaraq, özünüzdə təmkin tapıb Ulu Yaradana ümid bəsləyin. Uzaq səfərə çıxmaq olar.



ŞİR - Sürprizlər yolunuzu gözləyir. Bu səbəbdən də bir yerdə durmamalısınız. Eyə bir qədər gec getseniz də olar. Əsas məsələ planlarınızı həyata keçirməkdir. Dostlarınıza qarşı soyuqlaşmayın.



QIZ - Ulduzların düzümü maliyyə imkanlarınızın genişlənməyindən xəbər verir. Varlanmaq üçün xeyli şanslarınız var. Bu istiqamətdə hər bir mümkün variantdan yararlanın.



TƏRƏZİ - Daha bir səmərəli gün yaşayaçaqsınız. Astroloji göstəricilər hər hansı qarqarçılığın mümkünlüyünü təkzib edir. Qərarlarınızda qəti olsanız, bəxtiniz də gətirəcək.



ƏQRƏB - Daxili sabitliyi qoruyun. Əks təqdirdə, müttəfiqləriniz sizdən uzaqlaşabilir. Çalışın ki, hər bir davranışda səmimi və təbii olasınız. Yalan vədlər verməkdən uzaq olun.



OXATAN - Olduqca təzadlı gündür. Ünsiyətdə olduğunuz adamlar sizi çaşıdırabilir. Gələcək perspektivlərinizi reallaşdırmaq üçün müzakirələrə başlayın. Ulduzlar sizi müdafiə etməkdir.



OĞLAQ - İşlə bağlı müəyyən mübahisələriniz gözlənilsə də, bu, nəzərdə tutduğunuz planların reallaşmasına mane olmayacaq. Bu gün ailə-sevgi münasibətlərindəki passivliyi mütləq aradan qaldırın.



SUTÖKƏN - Səhər saatlarında müəyyən gərginliklə rastlaşsanız da, bunun neqativ nəticələri görünməyəcək. Təxminən saat 12-dən vəziyyətiniz düzələcək. Amma sağlamlığınızı da gözədən qoymayın.



BALIQLAR - Etibar etdiyiniz bəzi şəxslər tərəfindən aldadıla bilərsiniz, ələlxusus da yaxın ətrafınız tərəfindən. Belə məqamlarda soyuqqanlılıq nümayiş etdirməyiniz vacibdir. Bu gün qazanmaq ehtimalınız da var.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Evlərindən oğurlanan pul görün hardan çıxdı

Bursadakı bir ailənin evindən oğurlanan qızillər qərribə üsulla tapılıb. Belə ki, valideynləri ilə birgə yaşayan gənc ailənin evindən bir həftə öncə dəyəri 15 min manata yaxın olan qızillər oğurlanmışdı. Bir gün həyətdə oturan ana kanalizasiya qapağını qaldıranda orada nəyinsə işıq saçdığını görüb və bu barədə oğluna xəbər verib. Oğlu da kanalizasiyaya yaxınlaşan kimi "qızilləri tapdıq" deyib. Oğurlanan qızillər bir-bir kanalizasiyadan çıxıb: "Polisi çağırmaq. Polis araşdırmaya başlayıb. Bilirik ki, bu hadisəni kim və niyə edib. Amma təxmin edirik ki, kimsə heyf çıxmaq üçün bunu edib. Kim olduğunu isə polis müəyyən edəcək".



Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYYAN

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-cü məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Nazim SABIROĞLU

Lisensiya N: B 114
SAYI: 5.100

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.